



Azərbaycanın növbəti siyasi qələbəsi



İlham Əliyev zəfərimizi diplomatik cəbhədə daha da möhkəmləndirdi

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri Azərbaycanla bu ölkə arasında münasibətləri yeni mərhələyə yüksəldən mühüm siyasi-tarixi hadisə oldu. Prezidentlər İlham Əliyevin və Vladimir Putinin imzaladıqları "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə ikitərəfli münasibətlərə yeni siyasi məzmun gətirdi.

Güclü siyasi iradəyə əsaslanan dövlətlərarası münasibətlər yaranıb

Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa və mehriban qonşuluğa əsaslanır. Xüsusən son illərdə əlaqələr yüksələn xətt üzrə daha sürətlə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Məhz iki ölkənin prezidentlərinin siyasi iradəsi və birgə səyləri bütün sahələrdə tərəfdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb. Hazırda Azərbaycan-Rusiya münasibətləri siyasi sferadan tutmuş iqtisadi, mədəni, humanitar və hərbi sahələrə qədər geniş spektri əhatə edir. İndiyədək Azərbaycanla Rusiya arasında müxtəlif sahələrə dair 245 sənəd imzalanıb.

Bütün bunlar göstərir ki, Azərbaycan-Rusiya münasibətləri dinamik yüksəliş mərhələsindədir. İki dövlət arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Prezident İlham Əliyevin Rusiyaya etdiyi rəsmi səfər də bunu təsdiqlədi. Qeyd edək ki, Prezident İlham Əliyevin Rusiyaya həm rəsmi səfərə dəvət olunması, həm Rusiya Prezidenti tərəfindən çox böyük ehtiramla qarşılanması, həm də Moskvada keçirilən görüşlərin ali səviyyəsi iki ölkə arasındakı münasibətlərin ilk növbədə dərin siyasi məzmununun və Azərbaycanın dövlət başçısının yüksək nüfuzunun bariz təəcəssümüdür.

Dövlətimizin başçısının bu səfəri zamanı Azərbaycan və Rusiya arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş müzakirələr aparıldı. Bu, ilk növbədə iki dövlət başçısı arasındakı şəxsi münasibətlərin, Rusiya-Azərbaycan əlaqələrinin və geosiyasi reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli gəlir.

Ardı 2-ci səh.

"İlham Əliyev Ermənistanı növbəti zərbəni Moskvadan vurdu"

Ermənilər Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsini İrəvan üçün faciə kimi qiymətləndirirlər

Prezident İlham Əliyevin Rusiyaya son rəsmi səfəri, eləcə də burada rusiyalı həmkarı Vladimir Putinlə görüşü, müttəfiqlik bəyannaməsinin imzalanması növbəti dəfə iki ölkə arasında münasibətlərin ən yüksək strateji tərəfdaşlıq səviyyəsinə malik olduğunu təsdiqlədi.

Bütün bunlar həm də onun göstəricisidir ki, qarşıdakı dövr ərzində də Azərbaycanla Rusiya arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yalnız yüksələn xəttə inkişaf edəcək. Belə vəziyyət öz növbəsində mövcud geosiyasi, geoiktisadi reallıqlar baxımından da hər iki dövlətin marağına tam cavab verir.

Ardı 4-cü səh.



TASS Agentliyində Azərbaycan-Rusiya əməkdaşlığına həsr edilmiş sərgi ilə tanışlıq

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvada TASS Agentliyinin mənzil-qorəngahında "Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 illi TASS və AZƏRTAC-ın fotolarında" adlı ekspozisiya ilə tanış olublar. Bu, TASS və AZƏRTAC-ın birgə layihəsidir.

İyirmi fotosəkildən ibarət olan ekspozisiyada Rusiya və Azərbaycan xalqlarının siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dostluğunun və əməkdaşlığının tarixinin ən yeni dövrü barədə söhbət açılır. TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ekspozisiyada təqdim edilən şəkillər barədə qonaqlara məlumat verib.

Ardı 2-ci səh.

Prezident İlham Əliyev TASS Agentliyində Rusiyanın aparıcı KİV-inin rəhbərləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS Agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.

(Görüş haqqında geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaq).

Səfər başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri fevralın 23-də başa çatıb.



**30 ЛЕТ
ДИПЛОМАТИЧЕСКИХ
ОТНОШЕНИЙ РОССИИ
И АЗЕРБАЙДЖАНА
В КАДРАХ
ФОТОКОРРЕСПОНДЕНТОВ
ТАСС И АЗЕРТАДЖ**

AZƏRTAC

TASS

Президенты Азербайджана и России Ильхам Алиев и Владимир Путин во время переговоров в Кремле, Москва, 2021 год.
Автор: Михаил Климентьев / пресс-служба президента РФ / ТАСС.

TASS Agentliyində Azərbaycan-Rusiya əməkdaşlığına həsr edilmiş sərgi ilə tanışlıq



Əvvəllər 1-ci səh.

TASS-ın fotoqrafları 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Boris Yeltsin tərəfindən Dostluq, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Müqavilənin, 2001-ci ildə Heydər Əliyev və Vladimir Putin tərəfindən Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında Birgə Bəyannatın və Qafqazda təhlükəsizliyin təmin

edilməsi və əməkdaşlığın inkişafı prinsipləri haqqında Bakı Bəyannaməsinin imzalanması anlarını əbədiləşdirir. Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putinin, RF xarici işlər naziri Sergey Lavrovun, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycanca rəsmi səfərlərindən çəkilmiş fotosəkillər nümayiş etdirilir.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılış

şısı və Rusiya Prezidenti Vladimir Putin tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeninin təqdim edilməsi mərasimlərindən çəkilmiş kadrlar Mehriban Əliyevanın Rusiyaya səfərlərini əks etdirir.

2021-ci ildə Cəbrayıl "KamAZ" Açıq Səhmdar Cəmiyyətinin Servis

Mərkəzinin və "Gəncə Avtomobil Mərkəzi" İstehsalat Birliyinin təməlinin qoyulması əks etdirən, AZƏRTAC-ın foto-müxbirinin çəkdiyi fotosəkil iqtisadiyyat sahəsində əməkdaşlıq nümunəsidir. Azərbaycanın Xəzər Gəmiçiliyi üçün tikilmiş "Prezident Heydər Əliyev" Neftdaşıyan Tankerinin "Krasnoye Sormovo" Zavodunun stappellerindən suya buraxılması mərasimindən çəkilmiş fotosəkil TASS Agentliyi təqdim edir.

Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışından, Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Zikinanın konsertindən sonra Heydər Əliyev onunla söhbəti zamanı AZƏRTAC-ın foto-müxbirinin çəkdiyi kadrlar mədəniyyət sahəsində qarşılıqlı münasibətlərdən bəhs edir.

Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezi-

denti İlham Əliyevin görüşləri həm rəsmi fotosəkillərlə, həm də onların Bakı sakinləri ilə qeyri-formal görüşündən çəkilmiş kadrlarla nümayiş etdirilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya sərgi ilə tanışlıqdan sonra TASS Agentliyinin mənzil-qəragahında Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşülür.

Azərbaycanın növbəti siyasi qələbəsi

Əvvəllər 1-ci səh.

Dövlət başçılarının danışıqları, mətbuata verilən bəyannatlar bir daha göstərdi ki, Azərbaycan-Rusiya arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün güclü siyasi iradə mövcuddur.

Qeyd edək ki, pandemiyə yaratdığı çətinliklərə baxmayaraq, 2021-ci ildə ölkəmiz arasında qarşılıqlı əməkdaşlıq 16 faizdən çox artaraq 3,4 milyard ABŞ dollarına çatıb. Qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edib. Bu, iki dövlət arasında kiçik iqtisadi münasibətlərdən xəbər verir.

Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük ehtiram var. Respublikamızda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb fəaliyyət göstərir, 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Rusiyada isə hazırda 11 mindən artıq azərbaycanlı tələbə təhsil alır. Qeyd edək ki, prezidentlərin görüşü zamanı Vladimir Putinin Azərbaycanla rus dilinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi bir tərəfdən Azərbaycanın multikultural dəyərlərinə verilmiş yüksək qiymətdir, digər tərəfdən rusofobiyaların durmadan artdığı Ermənistanla ünvanlanmış mesaj idi.

İlham ƏLİYEV: "Bu bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır"

Prezident İlham Əliyev Rusiyaya səfərinin əsas hədəfi təbii ki, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin imzalanması oldu. Xatırladaq ki, Prezident İlham Əliyev Yeni il münasibətilə xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətə yeni səviyyəyə qalxacağına əmin olduğunu bildirdi. Beləliklə, əlaqələrin keyfiyyətə yeni səviyyəyə yüksəlməsini nəzərdə tutan və bir ildən artıq idi ki, üzərində iş aparılan bəyannamə fevralın 22-də dövlət başçıları tərəfindən imzalandı.

Bu bəyannamə tərəflər arasında bərabər hüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir və hər iki tərəfin üzərində öhdəliklər qoyur. 43 bənddən ibarət olan sənədin ana qayesi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək, müttəfiqlik münasibətlərinə xələf gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlməli hərəkətlərdən çəkinməklə öhdəliklər götürür. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdü.

Həmçinin tərəflər Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zərurətini qeyd ediblər və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq olunub. Beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli müstəşkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi də tərəflərin razılıqlı müddədir. Mühüm məqamda bu bəyannamədə qarşılıqlı faydalı ticarət-iqtisadi, sərma və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu baxımdan hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinməklə öhdəliyini də təsdiqləyib.

Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. "Ölkəmizdə arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, pragmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmağa gəlib çatmışıq", - deyir Prezident İlham Əliyev bildirib.

Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşdırılıb. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinə xidmət edən mühüm amillərdən biridir. Bu mənada Azərbaycan öz müstəqil siyasətini, təhlükəsizliyinə əlavə zəmanət qazanır və hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir.

Vətən müharibəsindəki qələbə tarixi sənədlə bir daha dünyaya bəyan olundu

Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin siyasi-diplomatik cəhətdə daha da möhkəmləndirilməsi, regiondakı yeni realitiyi beynəlxalq miqyasda qəbul edilməsi respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Bu mənada Moskva imzalanmış bəyannamədə Azərbaycanın mənafehlərini tam ehtiva edir.

Sənədə Azərbaycanın maraqlarını ifadə edən bəndlərdən biri də ölkəmizin Vətən müharibəsindəki zəfərdən sonra regionda yaratdığı realitələri barədədir. Belə ki, iki dövlət arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamədə münasibətlər son qoyulmuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyannatların müddəalarının həyata keçirilməsini vacibliyi vurğulanır.

Prezidentlərin görüşündə Azərbaycanla Ermənistan arasında münasibətlərin normalaşdırılması, üçtərəfli bəyannatlarla nəzərdə tutulan məsələlərin icrası da müzakirə olundu. Görünür odur ki, İlham Əliyevin Rusiyaya bu səfəri Ermənistanın öz öhdəliklərini yerinə yetirməsini sürətləndirəcək. Vladimir Putin mətbuata bəyannatında da qeyd etdi ki, Ermənistanın baş naziri ilə telefon danışıqları zamanı Azərbaycan, Ermənistan və Rusiyanın ali səviyyədə nail olunan bütün üçtərəfli razılıqlarının tam həcmdə icrasının vacibliyi təsdiq edilib.

Bu istiqamətdə prioritet məsələlər kommunikasiyaların açılması, neqliyyat əlaqələrinin yadrlanması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır. Vladimir Putin də bəyan etdi ki, Rusiya regionda bütün iqtisadi, neqliyyat əlaqələrinin tezliklə açılmasına, sərhəd məsələlərinin nizamlanmasına hər cür yardım göstərməyə davam edəcək.

Moskvada imzalanmış bəyannamədə üçtərəfli bəyannatların müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verilməsi öz əksini tapıb. Beləliklə, Azərbaycanın Vətən müharibəsindəki zəfəri bir daha siyasi-diplomatik müstəvidə bəyan olundu.

Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərinin yüksək qiymətləndirilir. Lakin bu günədək Ermənistan tərəfindən yerinə yetirilməmiş öhdəliklər də qalmaqdadır. Mətbuata bəyannatında Prezident İlham Əliyev bununla bağlı fikirlərini xüsusən qeyd etdi. Söhbət 44 günlük müharibədə darmadağın edilmiş erməni silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisindən çıxarılmasında gedir. "Əlbəttə, bizi gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir", - deyir Prezident İlham Əliyev qeyd etdi.

Bütövlükdə, Azərbaycanla Rusiya arasındakı müttəfiqlik Ermənistanla böyük zərərdir. Çünki artıq Ermənistan Rusiya ilə müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrlə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışı olub

Fevralın 23-də Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb və "Dördüncü sənaye inqilabında trendlər" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində təşkil edilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cəbraylov, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, bir sıra dövlət qurumlarının, elm və təhsil müəssisələrinin rəhbər şəxsləri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və startap mərkəzlərinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende UNEC-in fəaliyyəti ilə tanış olub. Sonra iqtisadiyyat naziri Mikayıl Cəbraylov və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin iştirakı ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışı olub.

"Dördüncü sənaye inqilabında trendlər" mövzusunda keçirilən tədbirdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Tamerlan Tağıyev və Dünya İqtisadi Forumunun İcraçı Komitəsinin üzvü, Avropa, Avrasiya və Yaxın Şərq regionu üzrə rəhbəri Mirek Duşek çıxış edib, davamlı və dayanıqlı inkişafın təmin olunmasında rəqəmsallaşmanın və



müasir texnologiyaların rolunu qeyd edib, özəl sektorun bu sahənin inkişafına daha geniş cəlb edilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, Azərbaycan rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensial var.

Tədbir çərçivəsində "Dördüncü sənaye inqilabına əsaslanan iqtisadiyyat" sessiyası keçirilib.

Sessiyada sualları cavablandıran iqtisadiyyat naziri Mikayıl Cəbraylov 4Si texnologiyaların və rəqəmsallaşmanın dünya iqtisadiyyatının gələcək inkişafına təsirləri barədə fikirlərini bölüşdü. Nazir bildirib ki, bu prosesdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və aparıcı ölkələr sırasında yer alması qarşımızda duran məqsədlərdəndir. Bu istiqamətdə Dünya İqtisadi Forumu və onun Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlıq, dünyada az sayda olan Dördüncü Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda fəaliyyətə başlaması müvafiq texnologiyaların sürətli tətbiqinə, vətəndaşlara və ictimai marağa xidmət göstərməsinin təmin edilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende MDB regionunda ilk

dəfə Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Bakıda mərkəzinin açılmasının əhəmiyyətini, iqtisadiyyatın saxələndirilməsi və investisiyaların cəlb edilməsi baxımından önəmini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın rəqəmsallaşmanın genişləndirilməsi hədəfi üzrə qətiyyətli ölkəmizin regional bilik mərkəzinə çevrilməsinə əminlik yaradır.

UNEC-in rektoru, professor Ədalət Muradov 4Si və bu çərçivədə baş verən rəqəmsallaşmanın global iqtisadiyyatı yeni çağırışlarla üz-üzə qoyduğunu diqqətə çatdırıb. Bildirilib ki, dünya iqtisadiyyatının rəqəmsal transformasiyası, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində yaranan şərtlər 4Si tələblərinə cavab verən, rəqəbatqabiliyyətli insan kapitalının formalaşdırılmasını zəruri edir ki, bu istiqamətdə təhsil müəssisələri daha fəal olmalıdır.

Tədbir çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həmçinin "Microsoft Azərbaycan" MMC arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Tədbirdə Dünya İqtisadi Forumunun prezidenti Borge Brendeye UNEC-in fəxri doktoru diplomu təqdim olunub.

"Dördüncü sənaye inqilabında trendlər" tədbiri öz işi sessiyalarla davam etdirir.

Bakıda "MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər" mövzusunda beynəlxalq konfrans keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkilatlığı ilə Bakıda "MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər" mövzusunda beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstandan sosial müdafiə və sosial sığortası qurumlarının rəhbər şəxsləri, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının rəhbəri, diplomatik korpus nümayəndələri, millət vəkili iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə anıb, məzən önünə gəlmiş tədbirləri qeyd edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.

Tədbir Azərbaycanca həyata keçirilən sosial islahatlar barədə videoçarxın nümayişi ilə başlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu ehatə edən üç əsas sosial islahat paketinin həyata keçirildiyini, həmin paketlər üçün ayrılan əlavə illik vəsaitin ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ



dolları olduğunu bildirib. S.Babayev həmin dövrdə minimum əməkhaqqının orta hesabla 2,3, minimum pensiyanın 2,2 dəfə, sosial müavinətlərin 70 faiz, ümumi sosial xərclərin 2,5 milyard manat artdığını diqqətə çatdırıb. 2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65, orta aylıq əməkhaqqında 35, median əməkhaqqında 74 faiz, əməkhaqqı fondunda 2 dəfə artım baş verdiyini qeyd edib.

Bildirib ki, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 30 faiz artması sosial sığorta daxilolmalarına da müsbət təsir göstərib. Son dörd ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5 milyard manat artıb. Dövlət büdcəsindən fonda transferlərin həcmi isə 14 faiz azalıb və bu il üçün həmin üç əsas sosial islahat paketinin həyata keçirildiyini, həmin paketlər üçün ayrılan əlavə illik vəsaitin ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ

manat artıb və fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edib. S.Babayev nazirlik tərəfindən 400 min nəfərə sosial müavinət, 300 min nəfərə təqaüd, 176 minə yaxın ailə üzvü olan 40 min ailəyə ümumi dövlət sosial yardımını verildiyini deyib. Həmin yardımın hər ailəyə düşən orta aylıq məbləğinin son 4 ildə 2,5 dəfə artaraq 380 manata çatdığını qeyd edib.

Nazir COVID-19 pandemiyası dövründə 4 istiqamətli əhatə edən 12 sahə üzrə icra olunan sosial dəstək paketinin ölkə əhalisinin 48 faizinə və ya 4,8 milyon nəfərə şamil olduğunu diqqətə çatdırıb. Bildirib ki, məqsədyönlü iqtisadi-sosial tədbirlər nəticəsində 2021-ci ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiya-dan əvvəlki göstəricilərinə bərabər edib, UDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində

Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa edib. Postmüharibə dövründə ölkəmizdə müharibədən zərər çəkmiş mülki əhali, eləcə də şəhid ailələri və müharibədə yaralanmış insanlarla bağlı sosial dəstək tədbirləri 45 minə yaxın insani ehtata edib, onlara 50 minə yaxın sosial xidmət göstərilib.

S.Babayev DOST konsepsiyası və onun sosial xidmətlərdə vətəndaş məmnunluğuna nail olunmasına şərait yaratdığı barədə məlumat verib. Həmçinin nazirliyin 174 xidmətdən 110-nun rəqəmsallaşdırıldığını, 46-nın hazırda proaktiv qayda həyata keçirildiyini, bu ilin sonuna kimi daha 50 xidmətin elektronlaşdırılacağını, nazirlik üzrə xidmətlərin 90 faizinin e-platformaya keçirilməsinin hədəf olduğunu vurğulayıb.

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sədri Almas Kurmanova videomüraciətində və Assosiasiya-

nın direktoru Yevgeni Ametov çıxışında, həmçinin Beynəlxalq Sosial Təminat Assosiasiyasının Baş katibi Marseo Abiflamia Cayetano videoforuma salamlama nitqində sosial sahədə qarşıya çıxan yeni çağırışlara uyğun sosial təminat islahatlarının zərurətini və bu sahədə ölkələrdə aparılan qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini və hazırkı konfransın bu baxımdan əhəmiyyətini qeyd ediblər.

Sonra DSMF-in İdarə Heyətinin sədri Himalay Məmişov son illərdə Azərbaycanda sosial müdafiə proqramları, sosial təminat sahəsində aparılan islahatlarla dair təqdimat edib. O, həmçinin sosial təminat sahələrində xidmətlərin elektronlaşdırılmasını istiqamətdə əldə olunan uğurlar, bu sahələrdə yaradılmış proaktiv xidmətlər, Azərbaycanın sosial təminat sisteminin prioritet hədəfləri barədə məlumat verib.

Konfransın gündəliyində Qazaxıstan, Moldova, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistandan olan nümayəndələrin ölkələrində sosial təminat, həmçinin sosial sığorta və təminat sahələrində aparılan islahatlara dair təqdimatları, müzakirələr və təcrübə mübadilələri, habelə konfrans iştirakçılarına Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanlarının təqdim edilməsi də nəzərdə tutulub.

Konfrans öz işi fevralın 24-də yekun vuracaq.



Moldova parlamentinin Sədri İqor Qrosu Füzuli və Şuşaya səfər edib



Fevralın 23-də Moldova parlamentinin Sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinə Füzulidə ermənilər tərəfindən törədilmiş dağıntılar, dini-mədəni abidələrin yerliyəksən edilməsi, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada aparılan yenidənqurma işləri, həyata keçirilən layihələr barədə məlumat verilib.

Moldova parlamentinin nümayəndə heyəti Füzulidən sonra Şuşaya səfər edib. Qonaqlar əvvəlcə Şuşa qala divarları ilə tanış olublar. Onlara məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət səhəri xarici müdaxilələrdən qoruyub, alın-

mazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonra moldovalı parlamentarilər Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərində olublar. Məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunduqdan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Nümayəndə heyətinin üzvləri Cıdır düzündə də olublar. Bildirilib ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Bu səbəbdən ta qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı

olub. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir.

Daha sonra Vaqifin məqbərəsi ziyarət edilib. Onlara məlumat verilib ki, bütün digər tarixi abidələrimiz kimi, Vaqifin məqbərəsi də erməni vandalizminə məruz qalıb. Məqbərə tam bərpa edilib və 2021-ci ilin avqustunda abidənin açılışı olub.

Moldovalı parlamentarilər Şuşaya səfəri Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin ziyarət olunması ilə başa çatıb. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib.

Bununla da Moldova parlamentinin Sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin Füzuli və Şuşaya səfəri başa çatıb.



Moldova parlamentinin Sədri: "İşğaldan azad olunmuş ərazilərdə bu qədər dağıntını görmək kədərlidir"

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu qədər dağıntını görmək kədərlidir. Çünki bu dağıntıların arxasında insanların taleyi, yaşadıkları ağır günlər var. Digər tərəfdən, azad olunmuş ərazilərdə bərpa işləri sürətlə davam edir. Çoxlu investisiyaların yatırıldığını şahidi oldum".



AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşada jurnalistlərə açıqlamasında Moldova parlamentinin Sədri İqor Qrosu söyləyib. Azərbaycan Prezidentinin Şuşanı "Azərbaycanın mədəniyyət paytaxtı"

elən etdiyini və bunun şəhərin həyatında yeni mərhələ olduğunu bildiren İ.Qrosu deyib: "Şuşada olarkən bir çox muzeyləri, görməli yerləri ziyarət et-

dik. Şuşada mədəniyyət ab-havası, heyrətamiz təbiət var. Yəqin ki, məhz buna görə bu torpaq çoxlu istedadlar yetişdirib".

İki ölkə arasında biznesin inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsi üçün görüşün keçiriləcəyini deyən moldovalı qonaq Azərbaycanın azad olunmuş kəndlərinin bərpasında ən müasir yanaşma tətbiq edəcəyindən, "ağillı kənd və şəhər"lər quracağından xəbərdar olduğunu bildirdi. O deyib: "Moldovanın informasiya texnologiyaları şirkətləri bu ərazilərdə özlərini sübut edə bilərlər. Bu, iki ölkənin iş adamları üçün çox yaxşı fürsət olacaq".

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı direktoru Ağdamda səfərdə olub

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə icraçı direktoru Piotr Trabinski işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Qonağı BVF-nin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri müşayiət ediblər.

AZƏRTAC xəbər verir ki, səfər zamanı qonaqlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Əvvəlcə Ağdam Sənaye Parkına gələn nümayəndə heyətinə məlumat verilib ki, parkın prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, et və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımı şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkhana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadiyyət işləri görüldü. Parkın ərazisində bankomat quraşdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam şəhərinə səfəri zamanı Sənaye Parkında iki müəssisənin təməli qoyulub.

Nümayəndə heyəti sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdamda səfəri zamanı təməli qoyulan yeni yaşayış kompleksinin ərazisində həyata keçirilən tikinti işləri ilə tanış olublar.

Piotr Trabinski və onu müşayiət edən qonaqlar daha sonra İmarət kompleksi, Çörək muzeyi, Dram teatri və Cümə məscidində olub, erməni vandalizmini gözələri ilə görüblər.

Nümayəndə heyəti səfər çərçivəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərarı ilə yaradılan şəraitlə də tanış olublar. Xüsusi nümayəndə Emin Hüseynov qonaqlara Ağdam şəhərinin baş planı çərçivəsində həyata keçirilən tikinti-quruculuq işləri, layihələr, eləcə də qaragahda yaradılan şərait barədə məlumat verib.

Piotr Trabinski jurnalistlərə müsahibəsində deyib: "Bu, mənim Azərbaycanın işğaldan azad edilməsi ərazilərinə ilk səfərimdir. Mənim üçün olduqca emosional və qəmgin bir səfərdir. Eyni zamanda ümidverici bir səfərdir. Mən burada quruculuq işləri ilə tanış oldum. Azərbaycan xalqına amin-amanlıq, firavanlıq və uğurlar arzu edirəm. Mən səhər Şuşa şəhərinə də səfər edəcəyəm. Bu səfərlərin təşkilinə görə ölkə rəhbərinə minnətdarlığımı bildirirəm".



İqor KOROTÇENKO: "Rusiya Azərbaycanın ərazi bütövlüyünün baza prinsiplərinin sarsılmazlığını bir daha təsdiq etdi"

Azərbaycan Prezidenti İlham Əliyevin Moskva səfəri, onun Prezident Vladimir Putin ilə görüşləri və danışıqları, Moskva və Bakı arasında strateji əməkdaşlığın bundan sonrakı inkişafı barədə strateji sənədlərin imzalanması, Azərbaycanın ərazi bütövlüyünün sarsılmazlığını müəyyənləşdirən və inkişafını illər qabaqcadan müəyyənləşdirən əsas mühüm hadisədir.

"Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib. Ekspert deyib: "Beynəlxalq vəziyyətin



tələtmü olduğu bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin Moskva səfəri faktı göstərir ki, Azərbaycanın təmsilində bizim strateji tərəfdaşımız, öz öh-

dəliklərinə cavab verən ölkə kimi etibarlı müttəfiqimiz var. Sözsüz ki, biz bu səfəri, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin perspektivlərini uzun onilliklər qabaqcadan müəyyənləşdirən sənədlərin imzalanmasını alqışlayırıq".

İ.Korotçenko vurğulayıb ki, dövlətlərimizin liderləri bir daha mövqelərini açıqlayıblar. O deyib: "Rusiya Azərbaycanın ərazi bütövlüyünün baza prinsiplərinin sarsılmazlığını, üçtərəfli Bəyanatın bütün maddələrinin, sonradan imzalanmış sənədlərin tezliklə icrasının vacibliyini bir daha təsdiq etdi. Hesab edirik ki, bu səfər dövlətlərimizin irəliləyişini doğru hərəkət üçün əsas olacaq".



Qafqaz Müsəlmanları İdarəsində Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib

Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsində "Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münasibətinin tarixi kontekstində" mövzusunda keçirilən XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qonaqları salamlayıb, gənclərin "multikultural dəyərlər" diyarı Azərbaycana səfərlərindən məmnunluğunu ifadə edib.

Şeyxülislam Allahşükür Paşazadə belə tədbirlərin əhəmiyyətindən danışaraq, 17 ölkədən (Türkiyə, Rusiya, İran, İtaliya, Almaniya, Koreya, Hindistan, Yaponiya, Rumiya, Peru, ABŞ, Braziliya, Ukrayna, Bolqarıstan, Pakistan, Gürcüstan) gələn gənclərin ölkəmizə səfərlərini müsbət qiymətləndirib, onların Azərbaycan realitələrini əyani şəkildə görmək imkanını qazandıqlarını bildirib.

QMI-nin sədri gənclərin ölkəmizə səfərlərini layiqincə dəyərləndirəcəklərinə və dünyada insanların sülh, qarşılıqlı anlaşma şəraitində yaşamanın - multikultural həyat modelinin Azərbaycan nümunəsi kimi nadir forması ilə yerində tanış olmaq istəyindən gələcək tədqiqatlarında faydalanacaqlarına ümidvar olduğunu deyib.

Gənclərin diqqətinə çatdırılıb ki, Azərbaycanda real həyat tərzi olan multikultural yaşayış modeli həm tarixi köklərə malikdir, həm də dövlət siyasəti olaraq həyata keçirilib. Azərbaycan dövləti çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizi milli sərəvər kimi dəyərləndirir, onu qoruyur, inkişaf etdirir və hərtərəfli dəstəkləyir. Bu müdrik dövlət siyasətinin qarantı Azərbaycan Respublikasının Prezidentidir. Milli-mənəvi dəyərlərin inkişafı ilə yanaşı, bəşəri dəyərlərə də əhəmiyyətli töhfə verən Azərbaycan dövləti öz nümunəsi ilə bütün dünyaya bəyan edir ki, müxtəlif dini və etnik mənsubiyyətlə malik insanların mənəvi harmoniya şəraitində yaşadıqları və tərəqqi etdikləri multikultural cəmiyyət yaratmaq mümkündür. Bu, Uca Allahın iradə və hökmlərinə uyğun, bəşəriyyətə buyurduğu



yəqanə düzgün yaşayış tərzi-dür. İstənilən cəmiyyətlərin rifah və tərəqqisi bundan keçir. Necə ki, Azərbaycan dövlətinin və xalqının qazandığı bütün nailiyyətlərin təməlinə mehriban və dəyərlər durur.

Gənclərə məlumat verilib ki, Azərbaycan 2020-ci ildə müdrik dövlət liderinin rəhbərliyi ilə möhkəm xalq-dövlət birliyi, sarsılmaz milli həmrəylik nümayiş etdirərək özünün rəşadətli ordusunun gücü ilə 30 illik işğala son qoyaraq əzəli torpaqlarını azad, tarixi ədalətə isə bərpə edib. Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər nəinki ölkə, bölgə əhəmiyyəti, hətta dünya üçün özəl mənə kəsb edən qələbə, tarixi hadisə olub. Bu, multikultural Azərbaycanın monoetnik, faşist və irqçiliyə meyilli Ermənistan üzərində qazandığı qələbə olub. Ərazilərimizin Ermənistan tərəfindən işğalı, Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycan xalqına qarşı etnik təzimləmə, soyqırım, torpaqların yandırılması, dinc əhaliyə, yaşayış məkanlarına qarşı qadağan olunmuş silahlardan istifadə və bu kimi digər bəşəri cinayətlərlə yanaşı, mədəni soyqırım - tarixi irsimizə, mədəni-mənəvi abidələrimizə qarşı vandalizm həyata keçirilib.

QMI sədri təəssüflə qeyd edib ki, erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini indi də davam etdirməkdədir. Azərbaycanın erməni işğalı altında olmuş torpaqlarında dağıntı, həqarətə məruz qoyulmamış salamat bir məscid, dini abidə qalmadıq halda, erməni kilsəsi bütün dünyaya Azərbaycanca, guya, xristian dini abidələrinin təhlükədə olduğunu barədə, habelə ziyarət və ibadətə maneə yaradıldığına dair saxta məlumatları gəndirir. Bununla belə, bütün dünyaya şahid oldu ki, atəşkəsə nail olduqdan sonra erməni dini lideri Azərbaycan torpağı olan Qarabağda abad kilsə və mo-

nastırları rahatlıqla ziyarət edib, ibadətini həyata keçirir. Təəssüfdoğurucul hal odur ki, erməni katolikosu öz həvari səfərinə bütün dinlərin burredığı müharibədən amallara zidd olan müharibə, qisas ruhunun dəstəklənməsinə həsr edərək dini hissələrdən siyasi məqsədlər üçün bu gün də sui-istifadə edir. Halbuki din xadiminin missiyası münasibə və qarşılıqlı anlaşma, barış və əmin-amanlığa xidmət etməkdir. Xankəndinə səfəri zamanı erməni kilsəsinin başçısı, əvvəllər olduğu kimi, xalqı savaşa çağıraraq və hərbi mübarizənin sona çatmadığını, davam etdiyini bəyan etmişdir. Təəssüflə deyilməlidir ki, erməni apolost kilsəsi erməni xalqını dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmərk əvəzinə, onu yenidən müharibəyə, revansizmə ruhlandırır. Din xadiminin yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına dünya ictimaiyyəti biganə qalmamalı və belə hallara qarşı öz səsinə ucaltmalıdır.

Gənclərin Azərbaycanda olduğu müddətdə işğaldan azad olmuş ərazilərə səfər edərək ermənilərin qəndonduran cinayətlərini, mədəniyyət və dini abidələrimizə qarşı həyata keçirdikləri vandal siyasətin nəticələrini bilavasitə görmək imkanını qazandıqlarını deyən QMI sədri bildirib ki, əgər iştirakçıların tədqiq etdiyi mövzunu "Müharibə cinayətləri mədəni irsə qarşı - Qarabağ münasibətinin tarixi kontekstində" olması nəzərə alınarsa, bunu ölkəmizə gəlmiş hər bir gənc üçün çox maraqlı və əhəmiyyətli təcrübə hesab etmək olar.

"Biz bütün dünya ictimaiyyətinə Azərbaycana, azad Qarabağ dəvət edirik. Qoy gəlsinlər, haqqətləri gözləri ilə görsünlər və pilsənsinlər ki, bir daha hər hansı xalq, millət belə bir vandalizmə üzlaşmasın. Düşündürək ki, bu, əyani təcrübə

Azərbaycan XİN: "Rusiya XİN Türkmənçay müqaviləsi ilə bağlı məlumatı təhrif edib"

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-in sosial şəbəkə sahifəsində Türkmənçay

müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində qeyd olunub. Vurğulanıb ki, sözügedən müqavilədə, ümumiyyətlə, "Şərqi Ermənistan" sözüünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya Xarici İşlər Nazirliyinin Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır.

"Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə sahifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin edəcəyini gözləyirik", - deyərək Azərbaycan XİN-dən bildirilib.

UNESCO-nun baş direktoruna məktub: Avropada yaşayan azərbaycanlılar Ermənistandakı Azərbaycan irsinin taleyindən narahatdırlar

Ermənistanın qovulmuş və bu ölkədəki Azərbaycan tarixi və mədəni irs abidələrindən narahat olan, Avropada, eləcə də Fransada yaşayan bir qrup soydaşımız, diasporumuzun üzvləri, Azərbaycan rəğbəti olan xarici ölkə vətəndaşları UNESCO-nun baş direktoru Odri Azuleyə məktub ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, məktubu imzalayanlar Ermənistanın qovulan azərbaycanlılar, eləcə də Fransada və Avropada yaşayan Azərbaycan diasporuna ünvanlı kimi UNESCO-ya dəfələrlə müraciətlər ünvanladıklarını, Ermənistanın xalqımızı, Ermənistanın xalqımızı, Ermənistanın xalqımızı məhv etmək siyasəti barədə məlumat verdiklərini xatırladıblar. Ermənistanın niyyəti şəkildə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu ölkədə Azərbaycan xalqına məxsus mədəni irsinin tamamilə yoxa çıxmaq təhlükəsi ilə üz-üzə olduğunu bildiriblər.

Qeyd edilib ki, Ermənistanın mədəni irsin məhv edilməsinə yönəlmiş siyasəti azərbaycanlılara qarşı etnik təzimləmə siyasəti ilə paralel aparılıb. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlıların indiki Ermənistanın doğma yurdlarından kütləvi şəkildə qovulması nəticəsində bu gün bu ölkədə bir nefer də azərbaycanlı qalmayıb. Təkcə 1987-1989-cu illərdə Ermənistandan 250 mindən çox azərbaycanlı doğma yurdlarından qovulub, tarixi yurtdan qovularaq qaçqın vəziyyətinə düşüb. Onlardan 217 nəfər müxtəlif şəraitdə vəhşicəsinə qətlə yetirilib.

Vurğulanıb ki, Ermənistan etnik təzimləmə və mədəni irsi məhv etmək siyasətinin həyata keçirilməsinə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların bütün yad-şahının, tarixinin və mədəniyyətinin izlərini qəsdən silmək siyasəti aparıb, onların mədəni irsini talan və məhv edib, özünüküldürüb, azərbaycanlılara mənsub mədəni irs abidələrini erməniləşdirib və bu bölgədəki yerlərin qədim toponimlərini erməni adları ilə əvəz ediblər.

"UNESCO-ya ünvanladığımız əvvəlki müraciətlərdə də bir sıra dəqiq və konkret faktlar təqdim etmişdik. Qeyd etmişdik ki, Göy məscidi, Qa-

lə məscidi, Şah Abbas məscidi, Təpəbəşi məscidi, Zal Xan məscidi, Sərtib xan məscidi, Hacı Novruzəli bəy məscidi, Dəmirbulaq məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnamverdi məscidi və Ermənistan ərazisində yerləşən 300-dən çox digər məscid XX əsrin əvvəllərində qəsdən dağıdılmış, mənimlənməmiş və ya başqa məqsədlər üçün istifadə edilmişdir. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilə qədər normal fəaliyyət göstərirdi, hazırda tamamilə sökülüb və yerinə çoxmərtəbəli bina tikilib", - deyərək məktubda qeyd olunub.

Bildirilib ki, Ermənistanın 500-dən (beş yüz) çox azərbaycanlı qəbiristanlığı, o cümlədən Ağadada, Aşağı Şorça, Güllübulaq və Saral məzarlıqları dağıdılıb. Aşıq Ələsgərin Göyçə rayonunda, doğma kəndində ucalmış qəbirüstü abidəsi yerləyəkən sökülüb.

"1980-ci illərin sonunda İrəvanda cəmi 300 azərbaycanlı ailəsi qalmışdı. İrəvanda bir dövlət məktəbi, bir rəsmi qəzet və yalnız bir məscid fəaliyyət göstərirdi. Təəssüf ki, münasibə dövründə bütün bu ailələr doğma evlərinə tərk etməyə məcbur olmuş, məscid dağıdılmış, dövlət məktəbi, eləcə də rəsmi qəzet bağlanmışdır. Ali təhsil sisteminə də işe Azərbaycan bölməsi uzun illər əvvəl fəaliyyətini dayandırmışdı.

Bütün bunlar Ermənistanın hakimiyyətdə hansı rejim olmasın baxmayaraq, azərbaycanlılara qarşı davamlı və məqsədyönlü etnik təzimləmənin dövlət siyasəti olmasından xəbər verir", - deyərək məktubda qeyd edilib.

Həmçinin diqqətə çatdırılıb ki, Ermənistan ərazisində azərbaycanlılara məxsus minlərlə mədəni irs abidəsinin qəsdən dağıdılması bu ölkənin Azərbaycan xalqına qarşı dözümsüzlüyünün, eləcə də bəşəriyyətə qarşı təhqir bariz nümunəsidir.

Bu həmçinin Ermənistanın heç bir ümumbəşəri dəyəri tanımadığına dəlalət edir. Ermənistanın bütün bu qanunsuz əməlləri və vandalizmi akları törədən, onları həyata gətirən Ermənistanın hakimiyyəti və mədəni irs abidələrinin vəziyyətinin aradırılması üçün bu ölkəyə missiya göndərilməsi istənilir.

Eyni zamanda sadalanan faktlarla bağlı bəzi sənədlər də məktuba əlavə edilmişdir.

"İlham Əliyev Ermənistanı növbəti zərbəni Moskvadan vurdu"

Əvvəlki 1-ci səh.

"Müttəfiqlik bəyannaməsi Ermənistan üçün yeni məğlubiyyət sayıla bilər"

Dövlət başçısı İlham Əliyevin Moskva şəhərində Vladimir Putinlə apardığı müzakirələr, imzalanmış müttəfiqlik bəyannaməsinin məzmunu və əldə edilən nəticələr yenidən Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsini təsdiqlədi, ölkəmizə Rusiya arasında əməkdaşlığın strateji səviyyəyə yüksəldiyini bir daha göstərdi.

Eyni zamanda o da bəlli oldu ki, Rusiya kimi dünya siyasətinin nizaminə müəyyən edən ölkə Azərbaycanın mövqeyi və proseslərə yanaşmasını nəzərə alır. Bu fonda təkcə regional yox, beynəlxalq səviyyəli məsələlər də Azərbaycanla müzakirə predmetinə çevrilir.

Bütün bunlar isə müstəqil dövlətçiliyini qura bilməyən Ermənistanda böyük narahatlığa qarşıdır. Çünki Ermənistan aydın görür ki, Rusiya, onun dövlət başçısı Azərbaycanca, Prezident İlham Əliyevə yüksək səmimiyyətlə yanaşır, İrəvana isə tamamilə fərqli münasibət sərgiləyir. Azərbaycan Prezidenti Rusiyada yüksək hörmət və ehtiramla qarşılanır, Ermənistan rəhbərliyi isə ən yaxşı halda sadəcə hesabət üçün çağırılır.

"4rd.am" saytı da yazır ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanması Ermənistan üçün yeni məğlubiyyət sayıla bilər: "Daha dəqiq desək, bu səfər İlham Əliyevin yeni qələbəsi, Paşinyanın növbəti məğlubiyyətidir. Paşinyanın, adətən, Moskvaya etdiyi səfərlər protokol xarakterindədir. Səfərlərin hamısında Putin İlham Əliyevlə qucaqlaşır görünür. Paşinyana isə üz çevirir. Moskva Bakı ilə geosiyasi, iqtisadi, mədəni və təhlükəsizlik aspektlərində münasibətlərini dinamik şəkildə inkişaf etdirir. Bu hal regionda Azərbaycanın mövqelərini daha güclü hala gətirdiyi halda, Ermənistanla

münasibətdə tam əks vəziyyət müşahidə olunur. Aydın ki, bu, bizim xarici siyasətin iflasıdır. Hər halda İlham Əliyevin Rusiyaya son səfəri Ermənistan üçün yeni ciddi signal oldu."

"Moskva İrəvanla əməkdaşlığa qeyri-ciddi yanaşır"

"Lragir" qəzetində də İlham Əliyevin Rusiyaya rəsmi səfəri xatırladılıb və qeyd olunub ki, Paşinyanın xarici siyasəti, əslində, iflasa uğramış bir vəziyyətdir və bu hal Ermənistanın yox olan dövlətçiliyinə növbəti zərbədir. Məqalədə siyasi ekspert Levos Minoşyanın fikirlərinə geniş yer verilib.

Erməni siyasətçi deyib ki, prezidentlərin təkbətək görüşündən sonra bəyanatlar dərc olundu və burada əməkdaşlığın daha da genişləndiriləcəyi qeyd edildi. İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bir sıra mühüm məsələlərlə yanaşı, müttəfiqlik bəyannaməsini də imzaladı. Bu, Ermənistanla bir signaldır. Moskvanın İrəvanla əməkdaşlığa qeyri-ciddi yanaşdığını göstərir."

Erməni ekspert Manvel Qasparyan isə vurğulayır ki, Ermənistanla Rusiya arasında münasibətlər pisləşdiyi vaxtda Moskva-Bakı əlaqələrində bunun tam əksini müşahidə etmək olar.

Bir sözlə, İrəvanda təhlükə təbii çalınır: "Azərbaycan Prezidentinin son səfəri fonda biz bunu yenidən müşahidə etdik. Rusiya və Azərbaycan münasibətləri ən mühüm strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Bizim hakimiyyət isə bunun əvəzində Rusiya ilə münasibətləri xeyli pisləşdirə bilər".

"Paşinyan Putin və Əliyevin qarşısına hansı üzle çıxacaq?"

Ermənilərin sosial şəbəkələrdəki statusları, şərhləri göstərir ki, onlar ölkələrinin məhvə doğru getməsi, İlham Əliyev

vin Ermənistan üzərində üstünlüyünün artması barədə ortaq rəyədirlər. Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanması ilə bağlı paylaşılan xəbərlərə erməni istifadəçilər tərəfindən yer alan maraqlı status və şərhlər xüsusi diqqət çəkir.

İrina Tevosyan adlı biri "instaqram"da paylaşdığı xəbərə maraqlı bir şərh verib. Şəxsi məlumatlarında siyasi şərhçi yazılan istifadəçi yazıb: "İlham Əliyev Ermənistanı növbəti zərbəni Moskvadan vurdu. Prinsipcə, çoxdan aydın idi ki, Rusiya Ermənistanın müttəfiqi və dostu sayıla bilməz. Regionun geopolitik situasiyası sürətlə dəyişir. Dünənə qədər inanılmaz görünən məsələlər bu gün gözümüzün önündə çökür. Dünənki dostlar və müttəfiqlər bircə bircə vəziyyətdə sabah nə olacağı bəlli deyil. Aydın olan odur ki, Moskva erməni tərəfinin maraqları ilə hesablaşmadığını göstərmək qərarına gəlib".

Aravik Babayan adlı "Feysbuk" istifadəçisi müttəfiqlik bəyannaməsinin imzalanması ilə bağlı yer alan xəbərə belə şərh verib: "Bələ bir bəyannamənin imzalanması gözələnən idi. Rusiya-Azərbaycan əlaqələri təkcə iqtisadi münasibətlə məhdudlaşdır. Hərbi-sənaye, ticarət, nəqliyyat, energetika və s. mühüm sahələrə əhatə edir. Ermənistanla münasibətdə isə Rusiya daha çox siyasi və hərbi sahələrə xüsusi diqqət ayırır. Digər sahələr üzrə ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə bağlı saylar obyektiv və subyektiv səbəblərdən diqqətdən kənar qalır. Maraqlıdır, görəsən, bundan sonra Paşinyan Putin və Əliyevin qarşısına hansı üzle çıxacaq?"

Bütün bunlar bir daha Azərbaycanın Ermənistan üzərində yeni üstünlüklərini aydın nümayiş etdirir.

Elçin CƏFƏROV, "Azərbaycan"

◆ Dünya gündəmi

Myanma Haaqada ittiham olunur

Ölkədəki rohincə müsəlmanları soyqırma məruz qalıblar

Myanmadakı 800 min nəfərlik rohincə müsəlman azlığının acınacaqlı vəziyyəti Haaqa Beynəlxalq Məhkəməsində gündəm mövzusu olub.

Ölkə hakimiyyəti 2017-ci ilin hərbi repressiya dövründə adçəkən xalqın soyqırımında ittiham olunur. Lakin iş baxılması keçən il silahlı çevrildən sonra Myanmanın qanuni hakimiyyəti ilə bağlı mübahisəyə çevrilib.

Niderlandda keçirilən prosesdə Myanma hakimiyyəti edamlar, qrup halında zorlama, yandırma və uşaq öldürmə də daxil olmaqla insan haqlarının geniş miqyasda pozulmasında ittiham olunur. Myanmada vəziyyəti öyrənən BMT-nin İnsan Hüquqları Komitəsinin missiyası hesabat dərc edib. Sənədə deyilir ki, hökumətin və ölkənin silahlı qüvvələrinin rohincə xalqına qarşı yönəlmis hərəkətləri soyqırım əlamətləri daşıyır.

Sənədin müəllifləri iddia edirlər ki, konservativ qiymətləndirməyə görə regionda on min nəfər kütləvi qətlərin qurbanı olub. Qaçqınların sayı 700 mindir. Şahidlərin sorğu-sual prosesində müəyyənləşdirilib ki, hərbiçilərin əməlləri dinc əhaliyə sistemik hücumlarla xarakterizə olunub. Bəzi hallarda əsgərlər cinayətlərinizi gizlətmək üçün mülki vətəndaşlardan istifadə ediblər. Əsgərlər qadınlara amansızcasına təcavüz edilib və tez-tez qrup halında zorlama



lar baş verib. Kişilərin işgəncələri zamanı (bu, daha çox "döyüş qabiliyyəti yox" tamam olan oğlanlardır) onlar da cinsi zorakılıqla məruz qalıblar. Rohincə, əsasən, İslam dininə etiqad edən etnik qrupdur. Bir neçə nəsil ərzində ölkənin Arakan ştatında yaşamasına baxmayaraq, Myanmada yadelli sayılır və ayrı-seçkililyə məruz qalır. 2017-ci ildə Birlişmiş Millətlər Təşkilatının soyqırım

adlandırıldığı, silahlı qüvvələr tərəfindən dəstəklənən kampaniya zamanı yüz minlərlə rohincə Banqladəşə keçərək qaçqın düşürgələrində yaşayırlar. Bu etnik qrupun bir çox nümayəndələri Myanmada qalırlar. Lakin orada onlara vətəndaşlıq verilmir.

Rizvan CƏFƏROV, "Azərbaycan"

İŞİMİZ, GÜZƏRANIMIZ

Dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqinin azaldılması, əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsi hazırda ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas hədəfləridir.

Bu il fevralın 21-də Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam da məhz həmin məqsədə xidmət edir.

Bələ ki, inflyasiyanın xərc amillərinin qiymətlərə ötürülməsinin artdığı, idxal məhsullarının bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitliyin qorunması zərurəti ortaya çıxır. Eləcə də dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqinin azaldılması, əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin inflyasiya artımı şəraitində qorunması təxirəsalınmaz vəzifəyə çevrilir. Odur ki, cari ildə qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətləndirici amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi sahəsində ciddi tədbirlər həyata keçirilməlidir.

Təsdiqi deyil ki, Nazirlər Kabinetinin sərəncamında təchizatçıların stimullaşdırılması haqqında tapşırıqlar verilib. Buraya minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Odur ki, səbətə daxil olan ərzaq məhsullarının yerli istehsalatçıların stimullaşdırılması istiqamətində tədbirlər görülməsi də tapşırılır.

Verilən tapşırıqlara əsasən, vacib ərzaq məhsullarının tədarükü və emalının stimullaşdırılması üçün yeni güzəştli maliyyələşdirmə şərtlərinə dair təkliflər hazırlanacaq. İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair təkliflərin 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etsin.

İqtisadiyyat Nazirliyinə eləcə də əsas ərzaq məhsullarının qiymət artımının bazar iqtisadiyyatına uyğun qaydalarla - ticarət əlavələri hesabına sabitləşdirilməsi ilə bağlı tapşırıq verilib. Əhalinin



Qiymət artımının daxili istehlak bazarına təzyiqinin qarşısı alınır

Antiinflasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı sərəncam bu məqsədə xidmət edir

həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsi dair təkliflər də 15 gün müddətində Nazirlər Kabinetinə təqdim olunacaq.

Sərəncamdan irəli gələn tapşırıqlara əsasən, ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat verəcək. İqtisadiyyat Nazirliyinə həmçinin tapşırılıb ki, Dövlət Gömrük Komitəsi ilə birlikdə minimum istehlak səbətinin tərkibində ərzaq malları üzrə daxili bazarda özünüteminat səviyyəsinin qorunmasına dair lazımı tədbirlər görsünlər.

Sərəncamla cari il ərzində idxal inflyasiyasının təsirinə azaldılması məqsədilə Gömrük Komitəsinə, İqtisadiyyat və Maliyyə nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Tapşırıqda əsasən, idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştin verilməsinə, gömrükdə saxlanma və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflər hazırlanmalıdır. Bunlar da 15 gün müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.

Sərəncamda hökumətin müvafiq qurumlarına tapşırılıb ki, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkil, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər

görsünlər. Eyni zamanda yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının dağıtım-logistik xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə təklifləri hazırlayıb 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etsinlər.

Qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızlarının buraxılışı nəzərdə tutulur. Belə ki, sərəncamda Maliyyə Nazirliyinə "inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızların buraxılışı istiqamətində lazımı tədbirlər görülməsi"nə dair tapşırıq verilib.

Zərurət yarandığı təqdirdə özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilə bilər. Belə ki, lazım gələrsə, özünüməşğulluq proqramının və haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.

Sərəncamda qiymət sabitliyini dəstəkləyən monetar siyasətin aparılması, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi tövsiyə olunur. Bununla əlaqədar Mərkəzi Bank inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı Maliyyə Nazirliyi ilə birlikdə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirməli, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələf gətirməyən həddə qorunması məqsədilə öz sahəviyyələri çərçivəsində lazımı işləri görməlidir.

Nəhayət, strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflər hazırlanacaq. Yeni sözügedən sərəncamda Dövlət Ehtiyatları Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinə global ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflərin hazırlanması tapşırılıb.

Flora SADIQLI, "Azərbaycan"

Azərbaycan-Qətər enerji əməkdaşlığı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri, "Qatar Energy" şirkətinin prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Görüşdə global qaz bazarında inkişaf meyilləri, iki ölkə arasında enerji əməkdaşlığının inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilib.

Azərbaycanın ənənəvi və bərpaulunan enerji potensialı, qaz ixrac infrastrukturunu və hədəfləri barədə məlumat verən energetika naziri

Pərviz Şahbazov bildirib ki, Azərbaycan-Qətər enerji əməkdaşlığının qurulması üçün münasib vaxtdır. Nazir bu istiqamətdə "Nebras Power" ilə qaz-turbin, eləcə də külək-elektrik stansiyaları layihələri üzrə əməkdaşlığa başladığını qeyd edib. Eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunda zəngin külək-enerji potensialı da enerji əməkdaşlığı üçün perspektiv istiqamət kimi diqqətə çatdırılıb.

Söhbət zamanı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün təmasların davam etdirilməsi razılaşdırılıb.

"Zəngəzur" tankerinin təmiri başa çatıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" JSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "Zəngəzur" tankerinin təmiri başa çatıb.



"Ziğ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib. Təmir zamanı tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı işləri aparılıb. Bundan başqa, tankerdə gövdə-qaynaq, elektrik-quraşdırma işləri də yerinə yetirilib. Həmçinin yeni borular quraşdırılıb.

Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yaxın günlərdə Türkmənistan xam neftin daşınmasına cəlb ediləcək.

Qeyd edək ki, "Zəngəzur" tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, tam yükqötürmə qabiliyyəti 13,8 min tondur.

ADAU beynəlxalq sertifikatla layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış 21001:2018 "Təhsil təşkilatları üçün idarəetmə sistemləri - İstifadə üzrə rəhbərlik və tələblər" beynəlxalq standartı üzrə sertifikatla layiq görülüb.

Sertifikatın təqdimat mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə ADAU-nun bu sertifikatla layiq görülməsini əlamətdar hadisə olduğunu vurğulayıb. ISO 21001:2018 sertifikatına sahib olmaq ADAU-nun davamlı olaraq yüksək standartların tətbiqində maraqlı olmasının göstəricisidir. ISO 21001:2018 beynəlxalq standartının tətbiqinin universitet üçün bir çox faydaları var. Bu standart müxtəlif növ təhsil müəssisələrində effektiv və rahat idarəetmə sistemi modelinin tətbiqinə, təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına, bütövlükdə təşkilatda innovasiyaların inkişafının stimullaşdırılmasına zəmin yaradır.

Tədbirin sonunda 21001:2018 sertifikatı universitetə təqdim olunub.

Qəsəbənin su problemi həll edilir



Goranboy rayonu su problemi olan rayonlar sırasındadır. Odur ki, rayonda istor işləri, istər də okin sahələrinin suvarma suyu ilə təminatı üçün ardıcıl müxtəlif tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamı çərçivəsində Goranboyda görülən işlər sahəsində əhalinin su təminatı nisbətən qaydaya salınıb. Elə bu günlər rayonda daha bir qəsəbəyə - Qazanbulaq qəsəbəsinə 7 kilometr uzunluğunda olan mərkəzləşdirilmiş içməli su şəbəkəsi yenidən qurulur, əsas və daxili su boruları yenilənir. İşlər başa çatdırıldıqdan sonra qəsəbədə 196 abonent fərdi qaydada dayanıqlı içməli su təchizatı ilə təmin ediləcəkdir.

Sabir ƏLİYEV, "Azərbaycan"

Bu il TANAP vasitəsilə 16,2 milyard kubmetr qazın naqli nəzərdə tutulub

Bu il Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropaya 16,2 milyard kubmetr qazın naqli nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu onlayn mətbuat konfransında TANAP-ın baş direktoru Səltuk Düzyol deyib.

Xatırladaq ki, TANAP ilə 2022-ci ilin yanvarın sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı 14,5 milyard kubmetr, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatıb.

KOBİA Aİ ilə yeni əməkdaşlıq imkanlarını müzakirə edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüş ölkəmizdə KOB-lara dəstək üzrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş layihələrin yekunlarına həsr olunmuş tədbir çərçivəsində keçirilib.

Görüşdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən KOB sahəsinin inkişafına dair layihələrə, eləcə də sahibkarlığı sahəsində yeni əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Süni intellekt global ərzaq təhlükəsizliyinin qarantıdır

Dünya nə qədər sürətlə dəyişirsə, ərzaq təhlükəsizliyinin təmin edilməsində qəbul olunan qaydalar da bir o qədər operativ yenilənir və artıq təklif edilən yeni həll yolları ağılsızmaz dərəcədə gözlənilməz olur. Məsələn, "GoldmanSachs" belə qonağa gəlir ki, rəqəmsal ərzaq sferası və süni intellektin tətbiqi 2050-ci ilədək planetin ərzaq təhlükəsizliyinin təminatında 70 faizlik artım əldə etməyə imkan verəcək.

Maraqlısı odur ki, buna yaxın proqnozlar digər qurumlar və məşhur ekspertlər də səsləndirir. Beləliklə, bütün planetin alimləri ərzaq təhlükəsizliyinin təminatında yeni rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin aparıcı rolunu bütün mövcud amillərin sırasına daha çox qabardır. Ərzaq təhlükəsizliyinin bütün planetdə dayanıqlı inkişafı üçün heyvandarlıqda, meyvəçilikdə və kənd təsərrüfatının digər sahələrində istehsalın və məhsuldarlığın intensiv artması nəzərdə tutulur. Buna nail olmağın əsas yolu kimi aqrar sektorun intensiv inkişafı, innovativ yeniliklər, rəqəmsal texnologiyaların və süni intellektin kənd təsərrüfatına tətbiqinin genişləndirilməsi və sürətləndirilməsidir.

Məqsəd sürətlə böyük həcmli nəhəng məlumatların (Big Data) bulud texnologiyalarına toplanması, təhlili, emalı və tətbiq edilməsidir. Faktiki olaraq hamı etiraf edir ki, birmənalı şəkildə kənd təsərrüfatının gələcək inkişafında süni intellektin aparıcı rolu danılmazdır. Artıq tarlada, bostanlarda və meyvə bağlarında məhsuldarlıq aqronom və kənd təsərrüfatı mütəxəssislərinin saylarından daha çox süni intellektin imkanlarından yararlanacaq. Bol ruzi sahədə çalışan bağbandan, aqronomdan daha çox 24 saat fasiləsiz və insan müdaxiləsi olmadan məlumatları sürətlə emal edə bilən super proses-

orlardan, yeni nəsil kompüterlərdən, operativ və "ağıllı" analizlərdən asılı olacaq. Bu, aqrar sektora bütün alimlərin və tədqiqatçıların yeni baxışdır.

Beləliklə, süni intellekt kənd təsərrüfatında məhsuldarlığın artmasını təmin edən amil kimi çıxış edir. Artıq bu gün aqrar sektorda aşağıdakı rəqəmsal texnologiyalar və avtomatlaşdırılmış aqrotexniki istehsal mexanizmləri tətbiq edilir: eşyaların interneti (IoT); geniş zolaqlarla məlumatların naqilsiz ötürülməsi; səma və yerüstü aqro və robot texnologiyaların masafədən idarə olunması; böyük məlumatların (Big Data) sürətli emalı; sputnik naviqasiyası; elektron kartoqrafiyanın tətbiqi əsasında kosmosdan və pilotsuz təyyarələrdən aparılan çəkilişlər əsasında gübrələrin verilməsi, ziyarvericilərlə mübarizə, yerüstü avtomatlaşdırılmış traktor, kombayn və sair texnikaların idarə olunması. Bütün bu texnologiyaların və yeniliklərin intellektual robot texnologiyaları səviyyəsinə yüksəlməsi üçün ümumi rəqəmsal platformada süni intellekt tərəfindən idarə olunması vacibdir. Bir sözlə, aqrar sektorun müasir siması insan iştirakının minimumuna endirilməsini nəzərdə tutur. Artıq on yaxın zamanlarda süni intellekt aqrar sektorda insan əməyinin istifadəsinin minimuma endirilməsi təmin edəcək.

Qeyd etmək lazımdır ki, avtomatlaşdırılmış idarəetmə sistemləri artıq aqrar sektorda müəyyən çərçivələrdə tətbiq olunur. Avtomatlaşdırılmış heyvandarlıq sistemlərinə "ağıllı" fermalar, sağım, yempaylayan və hazır məhsulu yığan qurğular və sistemlər aiddir. Bitkiçilikdə ağıllı parrniklər, istixana, vertikal fermalar mövcuddur. Meyvə bağlarında, üzümliklərdə yetişən meyvələrin avtomatik yığımını süni intellekt idarə edir. Artıq bu sistemlər özlərini yüksək səviyyədə doğrulda bilərlər. Bu gün aqrar sektora tətbiq edilən mexanizm və qurğulardan tələb odur ki, onlar tapşırıqları müstəqil yerinə yetirmək bacarığına malik olsunlar. Bunun üçün onların hamısı idarə edilən kompüterlə görmə, ağıllı və öncədən proqnozlaşdırma qabiliyyətlərinə malik olmalıdırlar. Bu, adi toxumasız texnikadan tutmuş mürəkkəb quruluşlu pilotsuz təyyarələrə qədər bütün texnikalara aiddir. Beləliklə, qarşdakı illərdə bütün aqrar mexanizmi və texniki avadanlıqların süni intellektə təmin olunması zərurət kimi irəli çıxır. Mexanizm və maşınlar sputnik naviqatör ilə elektron xəritələr üzərindən idarə olunmalı, texnikaların süni intellektə idarə edilməsi üçün kompüter gözü, maşın və avadanlıqların vaxtında təmiri üçün öncədən gömrə analitik qabiliyyətlərin və sair yeniliklərin tətbiqi getdikcə aktuallaşır. Faktiki olaraq insan əməyi tətbiq ediləndən bütün aqrotexniki qaydaların süni intellekt tərəfindən idarə olunması zərurətə çevrilir.

Qeyd etmək lazımdır ki, bu gün süni intellekt texnologiyaları sürətlə aqrar sektorda və iqtisadiyyatın digər sahələrində yayılmaqdadır.




Verilən proqnozlar belədir ki, 2024-cü ilə kimi süni intellekt texnologiyaları ən azından altı dəfə artaraq 2018-ci ildəki 21,5 milyard dollardan 137,5 milyard dollara çatacaq. Kənd təsərrüfatı məhsullarının süni intellektə təmin olunması zərurət kimi irəli çıxır. Mexanizm və maşınlar sputnik naviqatör ilə elektron xəritələr üzərindən idarə olunmalı, texnikaların süni intellektə idarə edilməsi üçün kompüter gözü, maşın və avadanlıqların vaxtında təmiri üçün öncədən gömrə analitik qabiliyyətlərin və sair yeniliklərin tətbiqi getdikcə aktuallaşır. Faktiki olaraq insan əməyi tətbiq ediləndən bütün aqrotexniki qaydaların süni intellekt tərəfindən idarə olunması zərurətə çevrilir.

Qeyd etmək lazımdır ki, bu gün süni intellekt texnologiyaları sürətlə aqrar sektorda və iqtisadiyyatın digər sahələrində yayılmaqdadır.

boluğuna baxmayaraq, mövcud texnologiyaların formatını kökündən dəyişmədən planetar açıqlığın tam aradan götürülməsi mümkün deyil. Eyni zamanda yoxsulluqla mübarizənin də fərqli modelləri hazırlanmalıdır. Aclıq probleminin radikal həllə aradan qaldırılmasının ən qısa yolu yoxsulluğun birdəfəlik ləğv edilməsidir. Lakin bəşəriyyət bu gün belə bir addımın atılmasına sadəcə qadir deyil. Bu gün global ərzaq təhlükəsizliyinin həllinə nail olmağa imkan verən yeganə amil müasir texnologiyaların tətbiqi hesabına aqrar sektorun intensiv inkişafına nail olmaqdır.

Aqrar sektorda yeniliklərin tətbiqində, məhsuldarlığın artırılmasında aparıcı rol süni intellektə məxsus olacaq. Bu sırada prioritet istiqamətlər müasir texnologiyala-

Bahadır İMANQULİYEV, "Azərbaycan"



XX əsrin faciəsi - Xocalı soyqırımı



Viran qəbirlərin axtarışında...

Ağdam xocalılıların ziyarət məkanına çevrilib






Bəşər tarixində ən dəhşətli soyqırımına məruz qalan xocalılılar 30 ildir yurd itkisi, həm də işğal altında qalan torpaqlarda dəfn edilmiş əzizlərinin məzarlarının həsrəti ilə göz yaşları tökürlər. Aylarla ermənilərin mühasirəsində yaşayan xocalılılar son anadək düşmənlərə qarşı mübarizə apardılar.

Ancaq mənfur qonşularımız havadarlarının köməyinə arxalanaraq, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda görünməmiş soyqırımı aktı törədilər. Quduzlaşmış erməni quldurları 366-ki motoatıcı alayın ağır texnikaları ilə dinc sakinləri atəşə tutaraq qocalara, qadınlara, körpələrə aman vermədilər.

Qanlı, şaxtılı qış gecəsində meşələrə, çöllərə pərpənər salınan insanların qarşısını kəsərək onları əsir götürdülər, dözülmez işgəncələrlə qətlə yetirdilər. O müdhiş gecədən salamat çıxan xocalılılar 30 ildir yurd itkisi, həm də işğal altında qalan torpaqlarda görünməmiş soyqırımı aktı törədilər. Quduzlaşmış erməni quldurları 366-ki motoatıcı alayın ağır texnikaları ilə dinc sakinləri atəşə tutaraq qocalara, qadınlara, körpələrə aman vermədilər.

Qanlı, şaxtılı qış gecəsində meşələrə, çöllərə pərpənər salınan insanların qarşısını kəsərək onları əsir götürdülər, dözülmez işgəncələrlə qətlə yetirdilər. O müdhiş gecədən salamat çıxan xocalılılar 30 ildir yurd itkisi, həm də işğal altında qalan torpaqlarda görünməmiş soyqırımı aktı törədilər. Quduzlaşmış erməni quldurları 366-ki motoatıcı alayın ağır texnikaları ilə dinc sakinləri atəşə tutaraq qocalara, qadınlara, körpələrə aman vermədilər.

Qanlı, şaxtılı qış gecəsində meşələrə, çöllərə pərpənər salınan insanların qarşısını kəsərək onları əsir götürdülər, dözülmez işgəncələrlə qətlə yetirdilər. O müdhiş gecədən salamat çıxan xocalılılar 30 ildir yurd itkisi, həm də işğal altında qalan torpaqlarda görünməmiş soyqırımı aktı törədilər. Quduzlaşmış erməni quldurları 366-ki motoatıcı alayın ağır texnikaları ilə dinc sakinləri atəşə tutaraq qocalara, qadınlara, körpələrə aman vermədilər.



Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş turnir keçirilib

Tovuz Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş idmanın strongmen növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

Tovuz rayon Olimpiya İdman Kompleksində keçirilən turnirdə Tovuzla yanaşı, Gəncə, Mingəçevir şəhərlərini, eləcə də Ağstafa rayonunu təmsil edən 40-dan çox idmançı iştirak etmişdir.

Yarışların açılış mərasimində Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Xocalı faciəsi qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər diqqətə çatdırmışlar ki, Xocalı soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi yazılmışdır. Bu amansız soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olmuşdur. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu qeyd edirlər. Lakin bu faciənin qisası yerdə qalmadı. 44 günlük Vətən müharibəsində müzəffər ordumuz tərəfindən qazanılmış qələbədə itirilmiş torpaq-



larımız geri qaytarılmaqla düşmənlə layiqli cavab verildi.

Sonra yarışlara start verilmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda 1 yere Tovuz, 2 yere Mingəçevir, 3 yere isə Ağstafa komandası layiq görülmüşdür. Qaliblər xatirə medalları və diplomlarla təltif olunmuşlar.

Sabir ƏLİYEV,
"Azərbaycan"

ABŞ-ın üç şəhərində 26 fevral "Xocalının Anım Günü" elan edilib

ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Dərem və Apeks şəhərlərinin merləri 26 fevral tarixini "Xocalının Anım Günü" kimi tanıyıblar.

Dişporla iş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Mitç Kolvin, Eyleyn M. O'Nil və Jak Qilbertin imzaladığı bəyannamələrdə Apeks, Dərem, Fayetvill şəhərlərində, eyni zamanda dünyada yaşayan Azərbaycan

icması tərəfindən hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin dərin hüznü, kədər hissi ilə yad edildiyi qeyd olunub.

Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının töhfə verildiyinə diqqət cəlb edilib.

Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul olunub.

Türkiyə və Azərbaycan alpinistləri Xocalı faciəsinin ildönümü ilə əlaqədar Haçadağa yürüş ediblər

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növleri Federasiyasının təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Türkiyənin "Zirvə" Dağçılıq İdman Klubunun 35 və Bakı şəhərindən isə 7 alpinist Haçadağa yürüş ediblər.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növleri Federasiyasının 6 alpinistinin müşayiəti ilə keçirilən yürüş 7 saatadək davam edib.

Haçadağın zirvəsində Azərbaycanın və Türkiyənin bayraqları dalğalandırılıb, "Xocalı şəhidlərini hörmətlə yad edirik!" yazılmış ban-



ner açılıb. Tədbirin təşkilatçılarından İsgəndər Doğan ilk dəfə 6 il əvvəl təşkil edilən yürüşün artıq ənənə halını aldığını deyib. "Dağ zirvəsinə çıxmaqda məqsədimiz Azərbaycanı qaradaşlarımızı dərdinə şarik olduğumuz bura-dan bir daha nümayiş etdirməkdir", - deyərək bildirib.

Ölüm onu xilas etdi - Xocalı faciəsinin şahidi Xumar Səlimova o gecədən danışdı

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədildi. Ümumilikdə şəhərin 5379 nəfər sakinini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

AZƏRTAC-ın bölgə müxbiri Xocalı soyqırımında yaxınlarını itirən, faciənin canlı şahidləri olan Səlimovlar ailəsinin üzvləri ilə görüşüb, o dəhşətli gecənin xatirələrini onların dilindən dinləyib.

Ailədə 4 bacı, 3 qardaş olan Xumar Səlimova orta təhsilini doğma Xocalıda alıb. Hacı Zeynalabdin Tağıyev adına Maliyyə-Kredit Texnikumunun Xocalı filialının tələbəsi olan gənc qızın tələbəlik arzuları erməni vəhşiliyi səbəbindən üreyində qalıb.

Digər Xocalı sakinləri kimi, Xumar da ermənilərin azərbaycanlılara qarşı necə nifrət bəslədiklərini bilir. Əmma onların insanlığı qarşı belə bir faciə törətməyə cürət edəcəklərini gözləmədi. Gecədə məskunlaşan Xumar Səlimova deyir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə onun kimi minlərlə Xocalı sakininin həyatında ömür boyu unudulmayacaq ağır-acılı, dəhşətli bir iz qoyub. Bildirir ki, üstündən 30 il keçməsinə baxmayaraq, elə bil hər şey dünən baş verib. Erməni van-

dallarının azərbaycanlıların evlərini yandırması, qaradaşlarını, atasını, qohum-əqrəbalarını güllələməsi hələ də gözünün qabağında getmir. O günləri unutmaq istəsə belə, bədənindəki qəlpə yaraları həmin dəhşətli gecəni hər gün xatırladır.

"Həmin gecə qapıdan gözə çıxanda gördük ki, insanlar qrup halında əliyalın toplaşıblar. Şəhər atəşə tutuldu. Bizə deyildi ki, şəhəri tərk etmək üçün bir yol var - Qarqar çayını keçib Ağdam istiqamətində qaçmaq. Gecə idi, fevralın soyuğu sümüyə işləyirdi, qar yağırdı. Ayaqyalın dağın etəyi ilə yoldan keçirdik. Birdən ermənilər bizi pusquya saldılar. Tanışlarımızın, qohumlarımızın çoxu orada həlak oldu, qalanlar da hələ bir tərəfə qaçıb canını qurtardı. Mən isə qaçan bilmədim. Ermənilər həlak olanları yoxlayırdılar ki, ölüb-öldükülərinə əmin olsunlar. Uzanıb özümü ölmüş kimi göstərdim. Gəlib üstümdən keçdilər. Onlar uzaqlaşdıqdan sonra qaçmağa başladım. Bir xeyli getdim,



qardaşımın atamı tapdım. Qardaşım polis əməkdaşı olduğuna görə silahı var idi. Silahı mənə təslim edərək ağladım, istədi ki, mənı vursun. Dedi ermənilərin əlinə düşsən, başına olmanın oyununu açacaqlar. Amma vurmağa əli gəlmədi. Atam da qoymadı, dedi ki, qaç, sən xilas olmaq şansın var...". - deyərək Xocalı sakinini o gecənin dəhşətli səhnələrini ürək ağrısı ilə

danışır. Ailənin digər üzvü Gültəkin Səlimova da faciənin canlı şahidlərindəndir. O, həmin dəhşətli gecəni belə xatırlayır: "Fevralın 25-i axşam saat 11-də ermənilər evlərə atəş açmağa başladılar. Evin zirzəmisində bir müddət gözlədikdən sonra bizə dedilər ki, hər tərəfdən mühasirəyə alıblar. Ondan sonrakı hadisələrə nəinki danışmaq, o dəhşətləri xatir-

ləmək belə istəmirəm. Atam, qaradaşlarım şəhid oldu. İki bacım Xocalı faciəsinə sonrakı 30 ildə xatirə tapdı, çox yaşamadılar. Xumar bacımın bədənində nə qədər qəlpə çıxarılıb, hələ də qəlpə yaraları var. İkizim də şəkəri diabet xəstəsiyik. 30 ildir yaşayan ölü kimi sadəcə nəfəs alıb veririk".

Xocalıda əhali tərəfindən təşkil olunan özünümüddafie dəstələrində yerli sakinləri qoruyan döyüşçülərdən biri də Gültəkin Səlimovanın həyat yoldaşı Rafiq Allahverdiyev olub. O, həmin gecə olmanın dəhşətini gördüyünü deyir. "Xocalıdan çıxanda qadınlar, yaşlılar və uşaqlar ayrı, kişilər, yəni döyüşçülərlə ayrı qruplara ayrıldıq. Silahımız, texnikamız olmasa da, qabaqda gedirdik ki, ermənilər pusqu atmış olsa, bizimlə döyüşsünlər. Lakin ermənilər hamımızı pusquya saldılar. Heç bir yerdə görmədiyimiz vəhşiliyi həmin gecə ermənilər azərbaycanlılara etdilər. Cavan oğlanları ezab ve-

re-verə öldürdülər. Qız-gəlinlərə hücum etdilər, namuslarını ləkələdilər. Qaçıb sağ qalanlar isə bizim kimi o dəhşətlərə yaşayırlar", - deyərək Rafiq əlavə edir.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edib və fevralın 26-sı "Xocalı Soyqırımı Günü" elan olunub.

İndiyədək 17 dövlət milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhəlinin qətləmləndirilməsinə və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda İslam Öməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsinə ehtiva edən qətnamə və bəyannamələr qəbul olunub.



Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır




Qarabağ Azərbaycandır!

Kəçən əsrin 90-cı illərinin əvvəllərində həm xarici, həm də daxili faktorlardan yaranan mənfi təsirlər nəticəsində Azərbaycan bir dövlət, xalq, hətta coğrafi ərazi kimi böyük risklərlə üz-üzə qalmışdı. Xalqın sorişsəz, zəif və qətiyyətsiz rəhbərliyə olan inamının tükənməsi xalq və hakimiyyət arasında böyük uçurumun yaranmasına səbəb olmuşdu. Eyni zamanda ölkədə yaranmış hərc-mərclik mühtib, geniş şəkildə tüğyan edən özbaşnalıq halları, vahid nizami ordunun yoxluğu və ölkədə baş verən vətəndaş qarşıdurması dövlətçiliyimizin sütunlarını ciddi şəkildə sarsıdaraq, onun gələcək mövcudluğunu şübhə altına almışdı.

Yaranmış vəziyyətdən və xaosdan yararlanan məkrli düşmən öz çirkin planlarını reallaşdırmağa müvəffəq oldu. Tarixi və əzəli torpaqlarımız ard-arda işğal edilməyə başlandı. Xüsusilə münafiqin ilk dövrlərində Şuşanın itirilməsi digər rayonların da işğalına rəvac verdi. Belə ki, Şuşanın yerləşdiyi mühüm əlverişli coğrafi mövqə ümumilikdə bütöv Qarabağ və Şərqi Zəngəzur bölgəsinə tam nəzarəti həyata keçirməyə hərbi-strateji baxımdan böyük imkanlar yaradırdı.

İşğal dövründə düşmən sanki şuşalırsız tənha qalmış, təkənən Şuşanın özü ilə döyülməyə başladı. İşğal nəticəsində şəhər tamamilə talan



Azərbaycanın tarix və memarlıq abidəsi

edildi, zəngin muzey və kitabxanalara məxsus dəyərli tarixi əsərlər, eksponatlar, xalçalar yağmalanaraq Ermənistanla daşındı. Tarix və mədəniyyət abidələri yerləyeksən edildi. Dinli inanc yerləri, qəbiristanlıqlar vandalizim aktları nəticəsində dağıdılaraq təhqir edildi. Hətta xan qızı Xurşidbanu Natəvanın məzarı insanlıq simasını itirmiş düşmən tərəfindən qızıl-zinət əşyalarını talamaq məqsədilə dağıdıldı, yerlə bir edildi. Ən acınarlıq hal isə ondan ibarət idi ki, şairə məxsus cənəzədən əsər-əlamət belə qalmamışdı. Qarabağ şahzadəsinin Şuşanın Xanlıq məhəlləsində tikilən, tarixi XVIII-XIX əsrlərə gedib çıxan sarayı da talanaraq dağıdıldı, xarabazara çevrildi. Ali Baş Komandan, Prezident İlham Əliyevin də vurğuladığı kimi: "...Şuşanın erməni şəhəri kimi təqdim edilmədi və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dəfə bina tikilməyib? Üç-dörd erməni məmuruğun yeni villalarından başqa, bir dəfə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb". Bu real faktlar bir daha bu qədim Azərbaycan torpağının onlar üçün əziz və doğma olmadığını, bu yerlərdə qorxu və seksəkə içində müvəqqəti yaşadıqlarının bariz nümunəsi idi.

Bütün bu kimi əzabları və çətinlikləri baxmayaraq, nə zamansa ədalətli bərqərar olacağına, sülh və danışıqlar yolu ilə münafiqin sona yetəcəyinə, işğal edilmiş tarixi torpaqlarımızın geri qaytarılaraq haqqın öz yerini tapacağına böyük inam və ümidlər var idi. Lakin çox təəssüflərlə olsun ki, dünya birliyi tərəfindən nümayiş etdirilən ikili yanaşma, siyasi riyakar münasibətlər qəbul edilməsi və icrasını gözləyən mühüm beynəlxalq əhəmiyyətli qərarların masa üzərində qalmasına səbəb oldu. Nəhayət, dünya birliyi tərəfindən sərgilənən ədalətsiz və haqsız mövqelərə rəğmən, məğrur və qürurlu

Azərbaycan xalqı işğalla heç vaxt barışmayacağını, ədalətsizliyə boyun əyməyəcəyini ortaya qoydu. 44 günlük Vətən müharibəsində Qalib Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrman Azərbaycan Ordusu düşmən tapdağından olan vətən torpaqlarını işğaldan azad edərək, ölkəmizin ərəzi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Düşmənin başı xalqımızın birliyinin rəmzinə çevrilmiş "dəmir yumurçaq"la əzildi, ərəzətimizə soxulmuş qanlı əlləri kəsildi.

44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan əsgəri öz igidliyi, qəhrmanlığı, vətənpəş olmağı və sədaqətini və sədaqətini illər boyu qəhrmanlığına salınmış yazdı. Xüsusilə qədim və doğma yurd yerimiz, mədəniyyət beşiyimiz - Şuşa şəhərinin ciddi zərər görməməsi məqsədilə yüngül silahlarla silahlanmış Azərbaycan orduları hündür, sıldırım dağları dırmaşaraq düşmənlə üz-üzə, diş-diş gəldilər, qanlı döyüşlə ona məxsus olanı geri aldılar. Qalib Azərbaycanın şanlı bayrağını Şuşa qalasında dalğalandırdılar.

Düşməni vahiməyə salan səhnələrdən biri də o idi ki, qəhrman Azərbaycan əsgəri vurulsa da, yenidən ayağa qalxır, qana boyanmış əlləri ilə sıldırım qayaların kəsic daşlarından yapışaraq nəinki özünü, kürəyində yaralı, hətta şəhid qarşısında belə özü ilə o müqəddəs səhərə qaldırırdı. Bu mərd, qorxmaz vətən oğulları küreklərində təkə əsgər yoldaşını deyil, sanki Şanlı Qələbəni də o müqəddəs məkana daşıyırdılar. Qarabağın tacı Şuşa şəhərinin işğalçı-

İlk məktəblər

Şuşanın ilk hərbi tibb təhsili müəssisəsi

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada hərbi tibb təhsili müəssisəsi - feldşer məktəbi yaradılmışdır. Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması məqsədilə hərbi nazir 1919-cu il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində böltik feldşer şagirdləri hazırlayan kurs, 1919-cu il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitar kursları açılmışdır.

Bu kurslar hərbi-hissə kadrlarına olan ehtiyacı ödəmədiyi üçün hərbi nazir 1-ci Cavanşir piyada alayının Şuşada yerləşən 1-ci taborunun həkimli S.Mehmandarovun Şuşa şəhərində hərbi feldşer məktəbinin açılması barədə təklifini bəyanib müdafiə etmişdi. Hərbi nazir 1919-cu il 3 sentyabr tarixli 406 sayılı əmri ilə Şuşa Hərbi Feldşer Məktəbi ştat cədvəlinin rəsmən təsdiqlənməsini gözləmədən dərhal fəaliyyətə başlamış. Məktəb nazirliyin hərbi tibb idarəsinə tabe idi və onun ştatı 1919-cu il avqustun 31-də Hərbi Şurada təsdiq olunmuşdu.

Məktəbə 40 nəfərin qəbulu nəzərdə tutulmuşdu. Təhsil müddəti 6 ay idi. Tədris işinə S.Mehmandarovdan əlavə, həkimlər Ağayev və Ağakışibəyov da

cəlb olunmuşdular. Hərbi feldşer məktəbinə ilk hərbi hazırlıq keçmiş və feldşer olmağı arzulayan əsgərlər, həmçinin 30 yaşınadək mülki şəxslər qəbul edilə bilərdi. Mülki şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yararlı olub-olmamasını müəyyənləşdirilməli idi. Məktəbdə dərslər təsdiq edilmiş program əsasında, Azərbaycan dilində aparılırdı, buraxılış imtahanını uğurla verənlər hissələrə təyinat aldıqları gündən başlayaraq 2 il xidmət keçməli idilər.

Məktəbin tədris programında anatomiya və fiziologiya, cərrahiyyə, zöhrəvi xəstəliklər, göz xəstəlikləri, daxili xəstəliklər, xəstəyə qayğı, bədbəxt hadisələr və qafıl xəstəliklər zamanı ilkin yardım, gigiyena haqqında ümumi məlumat, dezinfeksiya, aczaçılıq fənlərinin keçirilməsi nəzərdə tutulmuşdu.

Hərbi feldşer məktəbinin smeta və ştat cədvəli qanunvericilik səviyyəsində Azərbaycan Parlamentinin son iclaslarının birində - 1920-ci il aprelin 26-da təsdiq olunmuşdu.



"Azərbaycan"

Məşhur nəsilər

Qədim Şuşanın ən məşhur soyadlarından biri - Vəzirovlardan söhbət edəndə ilk növbədə Mirzə Camal bəyin adı çəkmək lazım gəlir. Əslində, baş vəzir olduğu İbrahimxəlil xan və Mehdiqulu xan kimi, o da Cavanşirlər soyundan idi. Cavanşir elindən, Haçlı qolundan olan Mirzə Camal bəy 1773-cü ildə Gecəgözü obasında dünyaya gəlmişdir. Atası Məhəmməd bəy Şuşaya qalabəy təyin olunan sonra onlar şəhərə köçüblər. Ədəbiyyatçı Adolf Berje yazıb: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa, avar və ləzgi dillərini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşı məlumatı vardı".

İşğaldan azad olmuş ərəzlərdə ilk bərpa və quruculuq işlərinin məhz Şuşada həyata keçirilməsi isə Qarabağın tacı olan Şuşanın xalqımız üçün nə qədər önəmli, müqəddəs və əziz olduğunu göstəricisidir. Çünki Şuşa tarixi bütünlüyünü qoruyub saxlamışdır. Hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçası olmuş və bu cür də qalacaqdır.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğ məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.

Şuşada işğalın səbəb olduğu dağıntılar nəticəsində milli-mədəni irsimizə məxsus bütün tarixi-memarlıq abidələrinin bərpası, eyni zamanda təbiətə vurulmuş ziyanın aradan qaldırılması məqsədilə taxirəsalınmış işlərə 2021-ci ilin yanvarın 14-dən başlanılmış və qısa müddət keçməsinə baxmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının əvvəlki görkəminə qaytarılması yönündə nəhəng layihələr gerçəkləşdirilməkdədir.

Bu layihələr azad olunan ərəzlərdə inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir həyata keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını da əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci il Azərbaycan Respublikasında "Şuşa ili" elan edilmişdir. Sərəncama əsasən, bu il bir sıra önəmli mədəni və dövlət əhəmiyyətli tədbirlərin, xüsusilə Şuşanın 270 illiyinin böyük qürur və sevinc hissləri ilə dövlət səviyyəsində, təmtəraqlı şəkildə qeyd olunması nəzərdə tutulmuşdur.

Həm Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə bağlı sərəncamlar gələcək nəsillərə təhsil və mədəniyyət sahələrindəki işlərə əhəmiyyətli töhfə verəcək uğurlara hesablanmış böyük məqsədlər və amalları özündə ehtiva edən müdrik qərarlardır. İmzalanmış bu sərəncamlar Şuşanın əvvəlki statusunu və şöhrətini bərpa etmək, onları tarixi və əzəli Azərbaycan torpağı olduğunu, xalqımızın bu ərəzlərdə çoxəsrlik mədəniyyətə sahib olduğunu, milli-mədəni və tarixi irsimizin dərin köklərə əsaslandığını bütün dünyaya nümayiş etdirmiş olacaqdır.

Beləliklə, azad Şuşanın bərpa-quruculuq və inkişafı fonunda qürurla deyə bilərik ki, vaxtilə düşmən tapdağı altında inildəyən müqəddəs vətən torpaqlarının, o cümlədən mədəniyyətimizin incisi, qədim, tarixi şəhəri-miz olan Şuşanın qaldırılması və xarabalığı döndərilməsi mənzərəsi üzərində dolaşan Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün və digər böyük mədəniyyət xadimlərimizin narahat ruhları bu gün azad, firavan və gündən-günə çiçəklənən, müasirləşən belə özü ilə o müqəddəs səhərə qaldırırdı. Bu mərd, qorxmaz vətən oğulları küreklərində təkə əsgər yoldaşını deyil, sanki Şanlı Qələbəni də o müqəddəs məkana daşıyırdılar. Qarabağın tacı Şuşa şəhərinin işğalçı-

Qarabağın tanınmış simaları



Mirzə Camal bəy divanda katib işləyib. Baş vəzir Molla Pənah Vaqif Məhəmməd bəy Cavanşir tərəfindən qətlə yetirildikdən sonra İbrahimxəlil xan qayıdıb, yenidən xanlıq taxtında əyləşdi. Divanxana katibi Mirzə Camal bəy də o zaman baş vəzir təyin edildi. 1822-ci ildə xanlıq ləğv olunduqdan sonra ona hərbi ədəbdə yaradılan məhkəmə vəzifə verildi. On səkkiz il məhkəmə sistemində çalışdı. 1840-cı ildə istefaya çıxdı və bundan sonra tibb elmini yaxşı bilən Mirzə Camal bəy hakimiyyətə məşğul oldu, insanları pulsuz müalicə etdi.

Qarabağın əksər mahallarında onun mülkü olub. Mirzə Camal bəy Cavanşir Qarabağı tarixçi idi. 1815-ci ildə "İran tarixi haqqında qısa icmal" adlı tarixi əsər yazıb. 1847-ci ildə isə Qarabağın siyasi hadisələrindən bəhs edən "Qarabağ tarixi" əsərini qələmə alıb. Mirzə Camal bəy 1853-cü ildə dünyadan köçüb.

Onun Rzaqulu bəy, Mehdi bəy adlı oğulları, Hürzad xanım, Qönçə xanım və Çimnaz xanım adlı qızları olub. Oğlu Rzaqulu bəy 1814-cü ildə Şuşa şəhərində dünyaya göz açdı. İbtidai təhsilini molla yanında alıb. Sonralar mədrəsədə və Şuşa qəza məktəbində təhsil alıb. Şuşa qəzasının Çiləbörd sahəsində murov yarımcısı, murov vəzifələrində çalışıb. 1842-ci ildə proquror rütbəsi alıb. Azərbaycan tarixini və ədəbiyyatını gözəl bilib. O, bioqraf kimi "Dəftərə vəqayə və keyfiyyətə hökumət və istiqalə xəvanin məğrurun, mərhumun Pənah xan, İbrahim xan və Şuşa Qarabağ" adlı tarixi, "Müqəddimati keyfiyyəti bəzi əhvalat və sərəzəştü Axund Molla Əli-pənah Vaqif təxəllüs" və Müqəddimati-sərəzəştü Qasım bəy Zakir təxəllüs" adlı bioqrafik əsərlərini qələmə alıb.

Rzaqulu bəyin Həşim bəy, Məhəmmədsəfi bəy, Camal bəy adlı oğulları, Nəxəncan xanım, Güllü xanım və Züleyxa xanım adlı qızları olub. O, 1875-ci ildə vəfat edib.

Mirzə Hamid bəy Vəzirov 1827-ci ildə Şuşa şəhərində doğulub. Şəhər rus-tatar məktəbində oxuyub. 1845-ci ildə Mehri polis sahəsində tərümcü kimi fəaliyyətə başlayıb. Sonra Cavad və Vərəndə sahəsində mülki hakimin köməkçisi, Şuşanı gördükə sevinir və rahatlıq tapırdı. Şuşa sanki günaş kimi yenidən doğulur, yenidən yaranır.

Mirzə Camal bəy divanda katib işləyib. Baş vəzir Molla Pənah Vaqif Məhəmməd bəy Cavanşir tərəfindən qətlə yetirildikdən sonra İbrahimxəlil xan qayıdıb, yenidən xanlıq taxtında əyləşdi. Divanxana katibi Mirzə Camal bəy də o zaman baş vəzir təyin edildi. 1822-ci ildə xanlıq ləğv olunduqdan sonra ona hərbi ədəbdə yaradılan məhkəmə vəzifə verildi. On səkkiz il məhkəmə sistemində çalışdı. 1840-cı ildə istefaya çıxdı və bundan sonra tibb elmini yaxşı bilən Mirzə Camal bəy hakimiyyətə məşğul oldu, insanları pulsuz müalicə etdi.

Qarabağın əksər mahallarında onun mülkü olub. Mirzə Camal bəy Cavanşir Qarabağı tarixçi idi. 1815-ci ildə "İran tarixi haqqında qısa icmal" adlı tarixi əsər yazıb. 1847-ci ildə isə Qarabağın siyasi hadisələrindən bəhs edən "Qarabağ tarixi" əsərini qələmə alıb. Mirzə Camal bəy 1853-cü ildə dünyadan köçüb.

Onun Rzaqulu bəy, Mehdi bəy adlı oğulları, Hürzad xanım, Qönçə xanım və Çimnaz xanım adlı qızları olub. Oğlu Rzaqulu bəy 1814-cü ildə Şuşa şəhərində dünyaya göz açdı. İbtidai təhsilini molla yanında alıb. Sonralar mədrəsədə və Şuşa qəza məktəbində təhsil alıb. Şuşa qəzasının Çiləbörd sahəsində murov yarımcısı, murov vəzifələrində çalışıb. 1842-ci ildə proquror rütbəsi alıb. Azərbaycan tarixini və ədəbiyyatını gözəl bilib. O, bioqraf kimi "Dəftərə vəqayə və keyfiyyətə hökumət və istiqalə xəvanin məğrurun, mərhumun Pənah xan, İbrahim xan və Şuşa Qarabağ" adlı tarixi, "Müqəddimati keyfiyyəti bəzi əhvalat və sərəzəştü Axund Molla Əli-pənah Vaqif təxəllüs" və Müqəddimati-sərəzəştü Qasım bəy Zakir təxəllüs" adlı bioqrafik əsərlərini qələmə alıb.

Rzaqulu bəyin Həşim bəy, Məhəmmədsəfi bəy, Camal bəy adlı oğulları, Nəxəncan xanım, Güllü xanım və Züleyxa xanım adlı qızları olub. O, 1875-ci ildə vəfat edib.

Mirzə Hamid bəy Vəzirov 1827-ci ildə Şuşa şəhərində doğulub. Şəhər rus-tatar məktəbində oxuyub. 1845-ci ildə Mehri polis sahəsində tərümcü kimi fəaliyyətə başlayıb. Sonra Cavad və Vərəndə sahəsində mülki hakimin köməkçisi, Şuşanı gördükə sevinir və rahatlıq tapırdı. Şuşa sanki günaş kimi yenidən doğulur, yenidən yaranır.

Onun oğlu Zeynalabdin bəy 1854-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Rus-tatar məktəbində oxuyub. Yelizavetpol Şəhər Qəza Məhkəməsinə işləyib. Sonra Qars hərbi qubernatorunun dəftərxanasında karguzarlıq edib. Gəncəyə gedib. Dilmanc işləyib. Şuşaya dönüb, şəhərdə reis köməkçisi vəzifəsində çalışıb.

Bir müddət Cəbrayıl, Nuxa və Şuşa qəzalarında çalışıb. 1897-ci ildə istefaya çıxıb. O, 1933-cü ildə Bakıda vəfat edib.

Zeynalabdin bəyin Allahyar bəy, Aslan bəy, Həmid bəy adlı oğulları, Rena xanım və Leyla xanım adlı qızları olub.

Mirzə Hamid bəyin digər oğlu - mühəndis, xeyriyyəçi, məmur, müşavir, Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü Fərrux bəy 1857-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdir. 1882-ci ildə Bakı real məktəbini bitirib, 1886-cı ildə Sankt-Peterburq Dağ-Mədən İnstitutunda dağ mühəndisi ixtisasına yiyələnib.

Fərrux bəy Kultin dux mədəninin başçısı kimi altı ay fəaliyyət göstərirdikdən sonra öz xahişi ilə işini dəyişib, Bakı şəhərinə gələrək Dağ-Mədən dairəsinə reis yarımcısı vəzifəsində çalışıb. Vaqon-sisternlərinin bölüşdürülməsi komitəsinin sədri təyin olunub. Bir il sonra "Xəzər yoldaşlığı" ortaqlığının başçısı, eləcə də "Dağıstan vilayətinin Çiruyud qurğusunun hasilı yoldaşlığı" şirkətinin yaradıcılarından və payçılarından biri olub. "Xəzər yoldaşlığı"nda beş il çalışdıqdan sonra neftçixarma idarəsinə yarıdır. "Naftalan neft istehsalı yoldaşlığı"nın paylarından çoxunun sahibi olub. Şuşa qəzasının Hındax kəndində geniş torpaq sahəsi alıb. Yeni aqrotexniki qaydadə pambıq əkilib, pambıqemiləmə zavodu ti-

kib. At zavodu yaradıb. Hındax kəndində məktəb, xəstəxana inşa etdirib.

1906-cı ildə Sankt-Peterburq şəhərinə köçən Fərrux bəy ictimai, siyasi və iqtisadi məsələlərdə məşğul olub, müsəlmanların hüququnu müdafiə edib.

Fərrux bəyin Əlmurad bəy adlı oğlu olub. O, 1920-ci ildə vəfat edib.

Car ordusunun mayoru, məmur Əbdürrəhim bəy Vəzirov 1840-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Şəhər məktəbində təhsil alıb. Car ordusunda xidmətə başlayıb, mayor rütbəsində yüksəlmişdir. O, 1877-1878-ci illərdə Rus-Osmanlı müharibəsində iştirakına görə "Vladimir" xaçına layiq görülmüşdür.

Mirzə Camal Cavanşir Qarabağının qardaşı oğlu, şair, həkim Əsəd bəy 1824-cü il təvəllüdü idi. Mədrəsə təhsili alıb. Bir neçə ildə öyrənib. Mülkədar olmaqla yanaşı, hakimiyyətə məşğul olub. O, 1873-cü ildə dünyasını dəyişib.

Şair, hüquqşünas Bahram bəy Vəzirov 1857-ci il dekabrın 23-də anadan olub. Şeirlerini Fədati təxəllüsü ilə qələmə alan Bahram bəy "Azərbaycan Məclisi-Məbusanın təsis haqqında qanun"una əsasən, İttihad Partiyasının Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Sovet hakimiyyəti illərində o, həm də İttihadçı kimi gizli fəaliyyət göstərmişdir. Təzliklə həbs edildi. Bahram bəy Ağdam həbsxanasında vəfat edib.

1924-cü il fevralın 15-də Qaryagin rayonu-nun Sərdarlı kəndində dünyaya gələn Fəridə Vəzirova Bakı şəhərində 171 saylı orta məktəbdə oxuyub. 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1942-ci ildə könüllü ordu sıralarına yollanıb. 1945-ci ildə oktyabrında tərkis edildi. Təhsilini davam etdirib. 1948-1949-cu illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi işləyib, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxuyub. "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri, ADU-nun Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olub. O, 1986-cı ildə Bakı şəhərində vəfat edib.

Süleyman Vəzirov 1910-cu ildə Şuşada dünyaya gəlmişdir. Tələbə kimi kinomexanik köməkçisi işləyib. Texnikumun bitirdikdən sonra İliç buxtasında çalışıb. 1928-1932-ci illərdə Azərbaycan Politeknik İnstitutunun Dağ-mədən fakültəsində təhsil alıb. Pıralı, Lökbatan, Qaraxəzər neft-qaz yataqlarında işləyib. Müxtəlif illərdə "Molotovneft" tərestində (indiki Əmirov adına Neftqazçıxarma İdarəsi) mədən müdiriinin müavini, "Kaqanovçineft" tərestinin (indiki Suraxanı Neftqazçıxarma idarəsi), "Azneftkombinat"ın baş mühəndisi vəzifələrində çalışıb. 1942-ci ildə "Azneftkombinat" a rəhbər təyin edildi. 1945-ci ildə "Azneft" Birliyinin reisi olub. Bir Cəfər Bağırov səbəb göstərmədən onun vəzifədən kenarlaşdırıldı. 1946-cı ildə SSRİ Nazirlər Sovetinin təsdiqi ilə ölkənin cənub və qərb rayonlarında neft hasilatı üzrə Baş İdarənin reisi vəzifəsinə seçilib. 1949-cu ildə Stalinin əmri ilə "Turkmenneft" Birliyinin müdiri təyin olunub.

Nəhayət, Mir Cəfər Bağırovun hakimiyyətinin sonu gəlib. Azərbaycan SSR KP MK-nin birinci katibi İmam Mustafayev onu respublikaya dəvət edib. Süleyman Vəzirov 1954-cü ildə Azərbaycanın birinci neft sənayesi naziri olub. 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsinə yüksəlib. 1959-cu ildə isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri olub.

Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirzadə 1898-ci il dekabrın 6-da anadan olub.

O, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Avropaya təhsil almaq üçün göndərilən yüz tələbələrindən biri olub. 1920-ci ilin yanvarında Bakıdan Batuma, oradan isə Romaya yollanıb. Aslan bəy xəstələndiyi üçün Romada qalmalı olub. Sonra sağalıb. Parisə gəlib. Paris Universitetinin Riyaziyyat-kimyə fakültəsində oxumağa başlayıb. Təhsilini Nansi Universitetində Geologiya fakültəsində davam etdirib. 1920-ci il 28 aprel işğaldan sonra tələbüləri kəsilən tələbələr arasında ağır günləri yaşayıb. Aslan bəy müxtəlif işlər görürək təhsilini davam etdirib, tətilərdə kömür mədənlərində çalışıb.

1925-ci ildə Bakıya qayıdan Aslan bəy "Azneft" də geoloji kəşfiyyat işləri ilə bərabər, Azərbaycan Politeknik İnstitutunda dərs deyib. Ali təhsil ocağında ömrünün sonu, 1984-cü ildə pədaqoqi fəaliyyətinin davam etdirib. 1930-cu ildə professor elmi adını alıb.

Coşqun MƏMMƏDOV, iqtisadçı

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"




Məktəblilərimiz medallarının sayını artırmaqda israrlıdırlar

“Azercell”in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında növbəti dəfə uğur qazanıblar

Texnoloji gələcəyi qurmağa davam edən “Azercell Telekom” MMC-nin dəstəklədiyi istedadlı məktəblilərimiz növbəti dəfə beynəlxalq bilik yarışmasında uğurlu nəticə nümayiş etdiriblər.

Fevralın 10-18-də Rumınyada onlayn formada təşkil edilən VI Info Cup proqramlaşdırma müsabiqəsində Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlı yarışmaçılar 2 gümüş və 1 bürünc medal qazanıblar.

14 ölkədən 150-dən çox şagirdin yarışdığı müsabiqənin nəticələrinə əsasən, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova və Balakən rayonu Qazbine kəndi tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev gümüş medala, Bakı şəhəri Fizi-



ka, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fuad Qarayev isə bu nüfuzlu yarışmanın bürünc medalına layiq görüldüblər.

Qeyd edək ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC ölkə üzrə istedadlı şagirdlərin aşkar edilməsini, onların öz bacarıqlarını nümayiş etdirməsinə şəraitin yaradılmasını, informatika üzrə beynəlxalq fənn olimpiadalarında iştirakını dəstəkləyir. Milli komandaların informatika fənni üzrə beynəlxalq olimpiadalarla yüksək hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 9 gümüş və 20 bürünc medal, ümumilikdə 30 medal əldə ediblər.

Gələcəyin İnformasiya Texnologiyaları mütəxəssislərinə dəstək olan “Azercell” şirkəti gənclərə bu istiqamətdə davamlı inkişaf və beynəlxalq səviyyədə nailiyyətlər arzu edir.

Azercell abunəçilərinin nəzərinə

“Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 24.02.2022-ci il və 25.02.2022-ci il tarixləri gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs açıq tender elan edir

Məlgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə iki-çat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün məlgöndərənlər (podratçılar) lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən məlgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə əsasən Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanından (əlaqələndirici şəxs: Səbinə Məmmədova, telefon: (+994 12) 310 070 (daxili 4444), e-mail: smammadova@its.gov.az) ala bilərlər.

Tender 1 LOT üzrə keçirilir.

LOT-1. Ümumprilisi müalicə müəssisələrində fəaliyyətində istifadə olunan reaktivlərin və laboratoriya sənədlərinin satın alınması

Iştirak haqqı: 600.00 (altı yüz) manat

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs

VOEN: 1701911851

Hesab: AZ52AIB38090019440013375105

Bank: Kapital Bank ASC Səbail filialı

Bankın VOEN-i: 9900003611

Kod: 200059

Müxbir hesabı: AZ37NABZ0135010000000001944

S.W.I.F.T.BIK - AIBAZ22X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1) Tender proseduru iştirak etmək üçün yazılı müraciət;

2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3) Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış;

4) İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

5) İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

6) Tender təklifi təkliflərinin açıqlığı tarixindən sonra azı 60 bank günü qüvvədə olmalıdır;

7) Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

8) Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yəlməli girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması şəxs ödəməsi barədə məlumat;

9) Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünü, həbelə işlərinə idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqavilələrinin bağlanması üçün ixtisas göstəricilərini yarıllı göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qərarından qadağan edilməməsi barədə məlumat;

10) Tender iştirakçısının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kəpik, ortaq, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış;

11) Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, həbelə son bir il ərzində (fəaliyyətini davam etdirirdiyi müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinə yerinə yetirilməməsi hallarının mövcud olmasına haqqında vergi orqanı tərəfindən verilmiş arayış;

12) Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə sənəd);

13) İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

14) İstehsalçıdan malların təchizləmə məktubu;

15) İddiaçının qapalı sistemli reaktivlər üzrə rəsmi distribütorluq və ya partnyorluq barədə müvafiq sənəd;

16) İddiaçının müvafiq mallar üzrə mərsə və uyğunluq sertifikatları;

17) Tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanada nümayəndəliyinin olmasını təsdiq edən sənəd;

18) Tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçirilməlidir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 08.04.2022-ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş iki-çat zərflə 18.04.2022-ci il saat 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmıyaraq geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açıqlığı 19.04.2022-ci il saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanında aparılacaqdır. Açıqlıqda iddiaçıların səlahiyyətləri nümayəndələri iştirak edə bilərlər. İddiaçı, Əsas şərtlər toplusunun məzmununu, o cümlədən təlimatları, formaları və şərtləri tam olaraq öyrənməlidir. Əsas şərtlər toplusunu almış iddiaçıların Əsas şərtlər toplusunun məzmunundan, o cümlədən təlimatlardan, forma və şərtlərdən kənar təklif verməsi onu bu məsuliyyətdən azad etmir.

Tender komissiyası

İrandan Azərbaycana narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, fevralın 20-də saat 00:50 radələrində Xidmətin Sərhəd Qoşunlarının

“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparın sərhəd narkotik vasitələri aşkar edilib. Xəyal Məmmədov ifadəsində narkotik vasitələrə satmaq məqsədilə Aqil Baxşəliyevdən aldığı bildirib.

Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Əliyev və Emin Zeynalov saxlanılıblar. Tofiq Əliyevdən ümumilikdə 800 qram heroin, metamfetamin, tiryək, eləcə də yüksək təsiredici xassəyə malik narkotik vasitə - kokain, 274 ədəd psixotrop tərkibli satışı qadağan

qaldırılıb, ərazi qapadılıb. Keçirilmiş sərhəd xətrəsi tədbirləri nəticəsində ərazidə sahibsiz halda aşkarlanmış bağlamanın içində ümumi çəkisi 5 kiloqram 320 qram (4 kiloqram 795 qram mariyuana və 525 qram metamfetamin) olan narkotik vasitələr aşkarlanaraq götürüldü.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nərimanov rayonunda xaricdə yaşayan şəxslər tərəfindən narkotik vasitəyə cəlb edilən 7 nəfər saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyatlar nəticəsində narkotiklərin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın narkotik vasitə, eləcə də psixotrop tərkibli 274 həb çıxarılıb.

Polis əməkdaşlarının keçirdikləri ilk tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Aqil Baxşəliyev

edilən ekstazi, metadon və tramadol həbləri aşkar edilərək götürüldü. Emin Zeynalovdan isə 1 kiloqram 660 qram heroin aşkar olub.

Nərimanov rayonunda həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elazə Mustafayeva, Rəşad Aslanov və Yunus İsmayılov tutulublar. Həmin şəxslərdən də müxtəlif növ narkotik vasitələr aşkar edilib.

Əməliyyatlar zamanı saxlanılan şəxslərə bağlı aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış ol-

duqları xarici ölkələrdə yaşayan narkotikçilərdən onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə alıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Narkotiklərin qanunsuz dövriyyəsinə təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin hər biri ilə həbs qətimkan tədbirləri seçilib.

Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkəçər rayonunun Yuxarı Şorça yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı


can Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı

Veysəlli kəndi istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç

bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.



ALLAH RƏHMƏT ELƏSİN!

“Azərbaycan” qəzeti redaksiyasının kollektivi iş yoldaşları Lazım Quliyevə həyat yoldaşı

ROZA BAĞIROVANIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektorluğu və kollektivi iş yoldaşları Xanımabacı Cəfəriyyə qardaşı

FƏXRƏDDİNİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

“AzerGold” QSC-nin rəhbərliyi və kollektivi cəmiyyətin əməkdaşı Lətif Qarayevə atası

ABBAS QARAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı vəkil bürosunun kollektivi bürünün vəkili Afət Qaziyevaya bacısı

SEVİL QAZIYEVANIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az azrklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməsi, “Azərbaycan Nəşriyyatı” MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə barabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir
Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 5628
Sifariş 517
Qiyməti 40 qəpik